



BİNƏQƏDİ

Xocəsən
qəsəbəsində
"Açıq qapı"
vətəndaş
forumu
səh. 3

№20 (64) | 30 may 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Əlaqələrin yeni formatı uğurlara təminatdır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Əhməd Davudoğlu Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırmışdır.

Türkiyəli nazir ölkəmizin təşəbbüsü ilə reallaşan Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Türkmənistan arasında yeni əməkdaşlıq formatının əhəmiyyətini qeyd etmişdir.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün

və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etmişdir. Dövlətimizin başçısı Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin yeni formatda keçiriləcək görüşünün önəmini vurğulamış və bu görüşün nəticələrinin uğurlu olacağına əminliyini ifadə etmişdir. Prezident İlham Əliyev xarici işlər nazirləri səviyyəsində keçirilən bu cür görüşlərin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün səmərəli bir format olduğunu vurğulamışdır.

Əməkdaşlıq bundan sonra da genişləndiriləcək



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkiyə Respublikasının daxili işlər naziri Efkən Alanı qəbul etmişdir. Efkən Alanı Türkiyə Respublikasının daxili işlər naziri təyin olunması münasibətilə təbrik edən dövlətimizin başçısı ölkələrimizin daxili işlər nazirlikləri arasında mövcud sıx əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirmişdir. Ölkələrimizin dövlət və hökumət başçıları, nazirlərin ilk xarici səfərinin qarşılıqlı əlaqələndirilməsi üçün Prezident İlham Əliyev Efkən

Alanın Türkiyə Respublikasının daxili işlər naziri kimi Azərbaycanı ilk səfərinin önəmini qeyd etdi və səfərin əməkdaşlığımızın inkişafı ilə bağlı səmərəli müzakirələr aparılması üçün yaxşı fürsət yaratdığını demişdir. Efkən Alan nazir kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırmışdır. Türkiyənin daxili işlər naziri Soma kömür mədəninə kütləvi insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar Azərbaycan xalqının, şəxsən Prezident İlham Əliyevin Türkiyə xalqının dərdinə şərik çıxmasına görə minnətdarlığını bildirmişdir.

Avropa Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də Avropa Şurasının baş katibi Torbörn Yaqlandı qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd

olunmuş, sivilizasiyalararası dialoqda və Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Azərbaycanın rolu xüsusi vurğulanmış, əməkdaşlığımızın inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Şərqdə ilk demokratik respublika

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət etmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil olmuşdur. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlilik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir.

1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş "İstiqlal Bəyannaməsi"ndən – "Əqdnamə"dən də görüldüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik amalını daha da gücləndirmişdir.

XX əsrin sonunda yenicən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görmüş, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etmişdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoymuşdur.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin



sonunda yenicən müstəqilliyinə qovuşan Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoymuşdur. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi – 28 Mayı Respublika Günü kimi qeyd edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldıl-

mış abidəni Respublika Günü münasibətilə mayın 27-də ziyarət etmişdir.

Həmin gün "Buta" sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda nitq söyləmişdir.

Bayram münasibətilə Azərbaycan xalqını təbrik edən dövlətimizin başçısı demişdir: "Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılmışdır. Azərbaycanın müttərəqqi nümayəndələri bu respublikanı yaratmışlar. Bu, tarixi hadisə idi. Dövlət altı il bundan əvvəl müsəlman aləmində ilk demokratik

respublikanın yaradılması böyük hadisə idi və ondan sonra digər müsəlman ölkələrində respublika quruluşu yaradılmışdır. Ancaq ilk təcrübə məhz Azərbaycan xalqının istedadı, zəhməti, uzaqgörənliyi hesabına mümkün olmuşdur. Əfsuslar ki, respublikanın ömrü uzun olmamışdır. Azərbaycan cəmi iki il müstəqil ölkə kimi yaşamışdır.

Davamı səh. 2-də

Yol infrastrukturunu müasirləşdirilir

Prezident İlham Əliyev Sulutəpə-Biləcəri avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Bakı və Bakıtrafi qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə layihələr ardıcıl olaraq həyata keçirilir. Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulması, qəsəbələrarası və qəsəbə daxili yolların yüksək standartlara uyğun şəkildə təmiri və bərpası, eləcə də müasir tələblərə uyğun yeni yolların salınması davamlı şəkildə icra olunur. Ətraf qəsəbələrdə yolların ən müasir səviyyədə inşası, yol ötürücülərinin, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi nəqliyyatın gediş-gəlişini asanlaşdırmaqla əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Bugünün tələblərinə cavab verməyən avtomobil yollarının bərpası layihələri də Bakı və Bakıtrafi qəsəbələrin sosial-iqtisadi inkişafı baxımından olduqca əhəmiyyətlidir.

Mayın 28-də Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri (9-10 kilometr) hissəsinin yenidən qurulması, Bakı-Qu-

ba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsinin genişləndirilməsi, yeni körpülərin inşası və mövcud körpülərin yenidən qurulması, Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolunun və Bakı dairəvi yolla birləşmə layihələri ilə tanış olmaq üçün Biləcəri qəsəbəsinin ərazisində görüşmüşdür.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat vermişdir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidən qurulma-

sı nəticəsində 1,5 kilometrlik yolun hərəkət hissəsi 8 zolaqlı olacaqdır. Asfalt-beton işlərinin aparılması üçün hazırlıq tədbirləri görülür.

Layihə həyata keçirildikdən sonra respublikanın şimal-qərb bölgəsindən Bakıya, eləcə də Lökbatan-Xocəsən istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yollarına çıxışı asanlaşacaqdır.

Sonra Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi

avtomobil yolunun 6-9-cu kilometrlik hissəsinin genişləndirilməsi, yeni körpülərin inşası və mövcud körpülərin yenidən qurulması layihəsi əsasında görülən işlər barədə dövlətimizin başçısına məlumat verilmişdir.

Layihədə iki yeni körpünün inşası, üç mövcud körpünün əsaslı şəkildə yenidən qurulması və yolun iki kilometrlik hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Bakı-Quba və əks istiqamətdə hərəkəti təmin edən yeni körpülərin inşası artıq başa çatdırılmışdır.

Körpülər ən müasir standartlar səviyyəsində inşa olunmuşdur.

Prezident İlham Əliyevə mövcud körpülərin və yenidən qurulacaq yolun texniki göstəriciləri barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, yolun tikinti sahəsində yerləşən bütün kommunikasiya xətlərinin, həmçinin yaşayış və qeyri-yaşayış tikililərinin köçürülməsi məsələsi də həll olunur.

Layihənin icrası başa çatdıqdan sonra respublikanın şimal, şimal-qərb bölgələrindən Bakı şəhərinə və əks istiqamətdə nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunmasına şərait yaranacaqdır.

Daha sonra Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolunun və Bakı dairəvi yolla birləşmə layihəsi barədə məlumat verilmişdir. 1,4 kilometr uzunluğu olan Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolu və bir kilometrlik Bakı dairəvi yolla birləşmə yolu ən müasir standartlara uyğun şəkildə inşa ediləcəkdir. Bakı dairəvi yolla birləşmə yolunda eni 9, uzunluğu 230 metr olan yeni körpünün inşası da nəzərdə tutulur.

Layihələrlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını vermişdir.

• TƏDBİR

3



Güzaştli kreditlər sahibkarlığın inkişafına təkən verir

• CƏMIYYƏT

4



Bir kərə yüksələn bayraq...

• UŞAQLARI MÜDAFİƏ GÜNÜ

5



Uşaqları qorumaqla gələcəyimizi qorumuş oluruq

• ABADLIQ

6



Müasir-qədim Binəqədi kəndi

Qeyri-neft sektorunun inkişafında yeni mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də Bakı Sərgi Mərkəzində "World Food Azerbaijan-2014" XX Azərbaycan Beynəlxalq qida sənayesi və "Agrihort Azerbaijan-2014" VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdur.

Bu il özünün 20 illik yubileyini qeyd edən "World Food Azerbaijan" Beynəlxalq qida sənayesi sərgisi ötən dövrdə qida məhsulları bazarında həm yerli, həm də xarici istehlakçılar üçün istiqamətləndirici funksiyaya yerinə yetirmişdir. Ötən müddətdə bu istiqamətdə mühüm nailiyyətlər əldə olunmuşdur. Mayın 10-da Mərkəzi Botanika Bağında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş "Üzüm tövənlərinin aqılması" aksiyası keçirilmişdir. Sərginin iş günlərində "Premium şagird" adlı tədbir çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul zamanı yüksək bal toplamış altı tələbənin mükafatlandırılması planlaşdırılır. Təsədüfi deyildir ki, bu gün sənayedə liderlik edən bir çox şirkətlərin Azərbaycan bazarında fəaliyyətə başlaması üçün sərgi start meydançasına çevrilmişdir.



Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilən "World Food Azerbaijan-2014" XX Beynəlxalq qida sənayesi və "Agrihort Azerbaijan-2014" VIII Beynəlxalq kənd təsərrüfatı sərgilərinin təşkilatçıları qismində "Itca Caspian" MMC və onun Böyük Britaniyadan olan tərəfdaşı "ITE Group Plc" şirkəti çıxış edir.

Bu ilki sərgidə iştirakçıların sayının 26 faizini təşkil edən yerli istehsalçılar və distribüterlər də böyük fəallıq göstərir. Qida sənayesinin inkişaf etdirilməsində

regionlara daha çox önəm verilir. Regionlarda ən yeni avadanlıq və istehsal texnologiyalarının tətbiqini təmin etmək məqsədilə "World Food Azerbaijan" və "Agrihort Azerbaijan" sərgilərində Bərdə, Qəbələ, Gəncə, Lənkəran, Saatlı, Sabirabad, Xaçmaz və digər rayonlardan sahibkarlar üçün infoturlar təşkil edilmişdir. Ümumilikdə, iştirakçılar öz məhsullarını üç əsas istiqamətdə nümayiş etdirir.

"World Food Azerbaijan-2014" sərgisinin yubileyi ilə əlaqədar əlavə tədbirlər planlaşdırılmışdır.

Üzüm "World Food Azerbaijan-2014" sərgisinin rəmzidir və buna görə də sərgidə xarici iştirakçılara və ziyarətçilərə Azərbaycan mətbəxinin zənginliyini nümayiş etdirmək üçün üzumdən istifadə etməklə müxtəlif növ milli xörəklərin hazırlanması planlaşdırılır. Beləliklə, sərgilər ölkənin qida və aqrar sektorlarının inkişafı üzrə bütün müsbət təmayülləri nümayiş etdirir, həmçinin beynəlxalq müstəvidə sız əməkdaşlığın qurulmasına, investisiya artımına və sənayedə ən yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Prezident İlham Əliyev "Azərtəxum" MMC-nin, İspaniyanın "Invernaderos El Pilar" şirkətinin, "Amkodor Bakı" MMC-nin, Türkiyənin "Agrional", Almaniyanın "CLAAS Global Sales GmbH", Amerika Birləşmiş Ştatlarının "John Deere" şirkətlərinin stendlərinə baxmışdır.

Sərgidə və ümumiyyətlə regionda ilk dəfə olaraq milli stendlərdə İran, İtaliya və Estoniya şirkətlərinin məhsulları nümayiş etdirilmişdir.

"World Food Azerbaijan-2014" sərgisi ilə paralel olaraq keçirilmiş "Agrihort Azerbaijan-2014" VIII Beynəlxalq kənd təsərrüfatı texnikasına həsr olunmuş ekspozisiya sahəsinin ötən illə müqayisədə 2,5 dəfə genişlənməsidir. Bu sahə Bakı Sərgi Mərkəzinin həm daxilində, həm də açıq meydançada təşkil edilmişdir.

Prezident İlham Əliyev ifadə etdiyi məqamda nümayiş olunan kənd təsərrüfatı texnikası ilə tanış olmuşdur.

Regional əməkdaşlıq genişləndirilir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin qədim tarixi köklərə malik olduğunu və bu gün müstəqil dövlətlər kimi ikitərəfli münasibətlərimizin fəal şəkildə inkişaf etdiyini vurğulamışdır. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etmişdir. İkitərəfli əlaqələrin gələcək illərdə də inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə əminliyini ifadə edən dövlətimizin başçısı bunun üçün qarşılıqlı marağın olduğunu demişdir. Münasibətlərimizin hazırkı səviyyəsinin razılıq doğurduğunu bildiren Prezident İlham Əliyev ölkələrimizin qarşılıqlı fəaliyyətinin regional əməkdaşlığın genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir.

Xarici işlər nazirlərinin yeni formata keçirilməsi ilk görüşünün önəmini vurğulayan dövlətimizin başçısı görüşdə səmərəli müzakirələrin aparılacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirmişdir. Prezident İlham Əliyevə təqdim etmişdir.

Dövlətimizin başçısı Prezident Qurbanqulu Berdiməhəmmədovun təbrikinə və salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdıracağı xahiş etmişdir.

Prezident İlham Əliyev üçtərəfli formata keçirilən bu cür tədbirlərin regional əməkdaşlıqla yanaşı, ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün öz töhfəsini verəcəyinə əminliyini vurğulamışdır.

Xarici işlər naziri Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırmışdır. Rəşid Meredov ölkəsinin Prezidentinin Azərbaycan ilə əlaqələrin iqtisadi, enerji, mədəni, humanitar və digər sahələrdə genişləndirilməsinə böyük önəm verdiyini demişdir. Azərbaycanın səfərinin Respublika Günlü ərəfəsinə təsadüf etdiyini vurğulayan nazir Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu əlamətdar bayram münasibətilə ən səmimi təbriklərinin, ölkəmizin və Azərbaycan xalqının həyatında mühüm rol oynayan bu böyük gün ilə əlaqədar ən xoş arzularının ifadə olunduğu məktubu Prezident İlham Əliyevə təqdim etmişdir.

Şərqdə ilk demokratik respublika

Əvvəlki səh. 1-də

Ancaq bu illər ərzində böyük işlər görülmüşdür. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşır və onların əziz xatirəsi həmişə bizim ürəyimizdədir. O illərdə demokratik təsisatlar qurulmuş, ordu quruculuğu sahəsində böyük işlər görülmüş, qadınlara sərməmə hüququ verilməmişdir. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, mən tam əminəm ki, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olacaqdı.

Əfsuslar olsun ki, müstəqillik əlimizdən alındı, 1920-ci ildə respublika süqut etdi və beləliklə, Azərbaycanın uğurlu inkişafına son qoyuldu. Bizim təbii sərvətlərimizi, coğrafi vəziyyətimizi, xalqımızın istedadını, mütərəqqi insanların fəaliyyətini nəzərə alaraq tam əminliklə deyə bilərəm ki, əgər biz müstəqil həyat yaşasaydıq bu gün çox qabağa gedə bilərdik. Ancaq nə edək, Azərbaycan Xalq Cümhuriyyətinin böyük gücü yox idi ki, öz müstəqilliyini qoruya bilsin. Bu, təbii ki, biz o vaxta qədər müttəfiq İttifaqı tərkibində yaşamışdıq. Əlbəttə, xalqımız o illərdə inkişaf etmişdir, Azərbaycan da inkişaf etmişdir və dəyə bilərəm ki, sovet dövrünün ən parlaq səhifəsi ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Çünki məhz 70-ci illərdən sonra Azərbaycanda sürətli inkişaf dövrü başlamışdır. Deyə bilərəm ki, biz o vaxta qədər müttəfiq respublikalar arasında axırıncı yerdə idik. Ancaq 70-ci illərin sonlarında artıq birinci yerlərə çıxmışdıq. İki donor respublika var idisə, onlardan biri də Azərbaycan idi. Məhz o illərdə sənaye potensialımız yaradılmış, xüsusilə neft sənayesi inkişaf etmişdir. O potensial bu gün də bizə böyük dəstəkdir. Kənd təsərrüfatının yüksəlişi, infrastruktur layihələrinin icrası, əlbəttə ki, Azərbaycanın inkişafını

təmin edirdi. Ancaq biz müstəqil, azad deyildik və taleyimiz əlimizdə deyildi.

İkinci şans bizə 1991-ci ildə nəşib oldu. Sovet İttifaqı dağılması nəticəsində başqa müttəfiq respublikalarla bərabər biz də müstəqilliyə qovuşduq. Ancaq o illəri biz hamımız yaxşı xatırlayırıq. Azərbaycan üçün çox ağır, təhlükəli illər idi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində bu tarixi şansdan o vaxtı rəhbərlik istifadə edə bilməmişdir. Ölkədə kaos, böhran hökm sürürdü – iqtisadi böhran, siyasi böhran. Nəticədə bu, vəziyyəti hərbi böhrana gətirib çıxarmışdı və vətəndaş müharibəsi başlamışdı. Yəni, iki ildən sonra demək olar ki, bizim müstəqilliyimiz yenə də sual altına qoyulurdu. Sanki tarix təkrarlanırdı, sanki birinci demokratik respublikanın təcrübəsi, yeni, mənfi mənada o təcrübəsi yenə təkrarlardı və təkrarlana da bilərdi. Biz bunu yaxşı bilirik. Çünki o vaxt iqtisadiyyat tamamilə çökmüşdü, sənaye istehsalı dayanmışdı, ölkə iflic vəziyyətində idi, erməni işğalı, daxili çəkişmələr, rəhbərlikdə olan şəxslərin fəaliyyətsizliyi və xəyanətkarlığı nəticəsində müstəqillik əldən gedirdi. Xüsusilə AXC-Müsavat hakimiyyətinin yarıtmaz, xəyanətkar, faciəvi hakimiyyəti nəticəsində ölkəmiz uçuruma gedirdi. Torpaqlar itirildi, Şuşa, Laçın, Kəlbəcər işğal altına düşdü, daxildə vəziyyət çox ağır idi və nəticədə vətəndaş müharibəsi başlamışdı. Biz o illəri yaxşı xatırlayırıq və bu gün qonşuluqda baş verən hadisələri izləyərkən yenə də əminəm ki, hər bir Azərbaycan vətəndaşı o illərə qayıdır, o illəri xatırlayır və bir daha əmin olur ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir və Ulu Öndərə üz tutub onu hakimiyyətə dəvət etmişdir. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi.

Ona görə 1993-cü il əs-

lində real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsəreti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxıb, sabitlik yarandı və inkişaf dövrü başladı. Qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı qüvvələrə böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu.

Dövlətimizin başçısı müasir inkişaf tendensiyasının təməli daşı olan demokratik quruculuq prosesi barədə fikirlərini bölüşmüşdür: "Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası da Heydər Əliyevin əsəridir. 1995-ci ildə Konstitusiyaya qəbul edilmişdir. Siyasi sistem formalaşmışdır. Siyasi sistemin formalaşmasında da yenə də ulu öndərin rolu danılmazdır. Məhz 1992-ci ildə müxalifət partiyası kimi qurulan Yeni Azərbaycan Partiyası müasir siyasi sistemin yaradılmasında müstəsna rol oynamışdır. Azərbaycan siyasi islahatlar aparılmışdır. Dünnyaya inteqrasiya dövrü başlamışdır. Azərbaycan dünyada tanımağa başlamışdır. Bizə qarşı aparılan müharibə sadəcə olaraq erməni işğalı ilə bitmədi. Azərbaycana qarşı informasiya müharibəsi aparılırdı. Biz informasiya blokadaşı şəraitində yaşayırdıq və bu blokadanı aradan götürmək, Azərbaycanı dünyaya təqdim etmək və Azərbaycanın potensialını nümayiş etdirmək üçün ulu öndər böyük səylər qoymuşdur və bu səylər öz gözəl nəticələrini vermişdir".

Dövlətimizin başçısı Azərbaycanın bugünkü xarici siyasəti ilə bağlı tədbir iştirakçılarına məlumatlandırmışdır: "Biz beynəlxalq təşkilatlarda da fəal iştirak edirik və edəcəyik. Mən BMT-ni xüsusi vurğulamaq istəyirəm. Qeyd etmək istəyirəm ki, BMT dünyanın bir nömrəli təşkilatıdır, bütün dünyanı əhatə edir. BMT-də bizim mövqələrimiz kifayət

qədər möhkəmdir və 155 ölkənin dəstəyi ilə Təhlükəsizlik Şurasına seçilməyimiz də bunu göstərir. Bundan sonra da öz fəaliyyətimizi davam etdirəcəyik. Biz digər təşkilatlarda da fəal iştirak edirik. Qoşulmama Hərəkatı BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük təşkilatdır. Orada da bizim mövqeyimiz kifayət qədər möhkəmdir. Biz bu təşkilata üzv olandan dərhal sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən qətnamə qəbul edilmişdir. İslam Əməkdaşlıq Təşkilatında biz çox fəal rol oynayırıq. Bakıda çoxsaylı tədbirlər, nazirlər səviyyəsində tədbirlər keçirilir. Əlbəttə ki, İslam Əməkdaşlıq Təşkilatında bizim fəaliyyətimiz bundan sonra da uğurla davam etdiriləcəkdir. Çünki biz İslam aləminin bir parçasıyıq. Bizim milli dəyərlərimizin təməlinə İslam dəyərləri dayanır. Eyni zamanda, Avropa Şurası ilə bağlı əməkdaşlıq üçün yaxşı imkanlar, perspektivlər vardır. Biz artıq Avropa Şurasına da sədrlik edirik. Əlbəttə ki, bu sədrlik növbəlik əsasında olan sədrlikdir. Ona görə hesab etmirəm ki, biz bundan, necə deyirlər, xüsusi bir qürur hissi ilə danışmalıyıq. Sadəcə olaraq, növbəmiş gəlib çatıb. Ancaq hər halda biz də bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik. Avropada demokratiyanın inkişafı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, islamofobiya qarşı mübarizəmiz daha da təsirli olacaqdır.

Əlbəttə, xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətidir. Əfsuslar olsun ki, Minsk qrupunun 20 ildən artıq fəaliyyətinə baxmayaraq, bu sahədə heç bir irəliləyiş olmamışdır. Ona görə ki, Ermənistan tərəfi bunu istəmir. Artıq heç kimə sirs deyil ki, məsələnin həll olunmaması Ermənistanın qeyri-konstruktiv mövqeyindən asılıdır. Ermənistan status-kvonu saxlamaq istəyir. Baxmayaraq ki,

Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları status-kvonun qəbul edilməz olduğunu dəfələrlə demişlər, Ermənistan isə buna məhəl qoymur. Bu səbəbdən də məsələ öz həllini tapmur. Ancaq mən hesab edirəm ki, artıq münaqişənin həlli üçün bütün lazımi diplomatik və hüquqi əsaslar qoyulubdur və bu əsasları biz qoymuşuq. Çünki münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Beynəlxalq hüquq isə bizim mövqeyimizi dəstəkləyir və müdafiə edir. Ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu deyil, o cümlədən Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyildir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır. Münasibəti BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında öz həllini tapmalıdır. Başqa həll variantı yoxdur. Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulubdur. İkinci erməni dövləti olmayacaqdır. Heç vaxt qondarma Dağlıq Qarabağ heç bir hüquqi status verilməyəcəkdir".

Prezident İlham Əliyev çıxışını dövlətimizin prioritet hesab etdiyi birmənalı və qətiyyətli erməni ilə bitirmişdir: "Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilirik, yaxşı yaşaya bilirik, inkişaf edə bilirik. Ən böyük sərvətimiz onla müstəqilliyimizi bundan sonra da qoruyacağıq".

Daha sonra Prezident İlham Əliyevin mayın 27-də imzaladığı Sərəncamla 2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Dövlət mükafatlarının təqdimat mərasimi olmuşdur.

Rəsmi qəbul incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.

→ Heydər Əliyev Fondu

"Azərbaycan ailəsi" film festivalı başa çatıb

Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUQDK) və BMT-nin Əhali Fondunun birgə layihəsi çərçivəsində həyata keçirilən "Azərbaycan ailəsi" altıncı film festivalı başa çatıb.

Mayın 22-də Nizami Kino Mərkəzində festivalın bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edənlər fes-



tival haqqında məlumat verib, onun milli kino sənətimizin təbliği və inkişafı baxımından əhəmiyyətini qeyd ediblər. Bağlanış mərasimində qaliblər mükafatlandırılıblar.

Yeni uşaq bağçaları

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayon mərkəzində iki yeni bağçanın inşasına başlanılıb. Hər biri 100 yerlik olan ikimərtəbəli bağçalarda bütün yaş qrupundan olan

körpələrin qidalanması, təlim-tərbiyəsi, rahat dinçəlməsi və əylənməsi üçün hər çür şərait yaradılacaq. Bağça binalarının çirili sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.

BİNƏQƏDİ

Təsisçi:
Binəqədi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: binəqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Binəqədi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" neşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Xocəsən qəsəbəsində "Açıq qapı" vətəndaş forumu

SİYAVUŞ ƏMİRLİ

Son 2 ildə Binəqədi rayonunun müxtəlif ərazilərində təşkil edilən səyyar görüşlər sakinlərin problemlərinin həllində mühüm rol oynayır. Bu qəbildən daha bir görüş bu günlərdə rayonun ərazi və əhali baxımından böyük yaşayış massivlərindən olan Xocəsəndə keçirilib. Səyyar görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini, Aparatın şöbə müdirləri, müvafiq idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri və qəsəbə sa-

kinləri iştirak ediblər.

İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov görüşü açaraq bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Binəqədi sürətlə inkişaf edir, rayonda genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir, insanların yaşayış şəraiti, rifah halı yaxşılaşır. Qeyd edilib ki, son illərdə rayonun Xocəsən qəsəbəsinin də problemlərinin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilib, genişmiqyaslı yenidənqurma işləri aparılır, sakinlərin üzləşdikləri sosial problemlər tədricən aradan qaldırılır: "2013-cü ildə əha-

linin qaz, elektrik enerjisi, içməli su ilə təminatı xeyli yaxşılaşdırılıb, sakinlərə göstərilən poçt-rabitə xidmətlərinin səviyyəsi yüksəlib. Möhtərəm Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nda Xocəsən qəsəbəsi üzrə nəzərdə tutulmuş işlərin uğurla yerinə yetirilməsi sakinlərə göstərilən kommunal xidmətlərlə yanaşı, təhsil, səhiyyə və digər sahələrin işinə də müsbət təsir göstərir. Ötən il qəsəbədə xidmət yollarının asfaltlaşdırılması, ensiz küçələrin



genişləndirilməsi, sakinlərin yaşayış şəraiti, rifah halı yaxşılaşdırılması, müasir avtobus dayanacaqlarının quraşdırılması sakinlərin razılığına

səbəb olub. Bu il isə qəsəbədə əlavə olaraq yeni məktəb

binasının, mədəniyyət evi və uşaq bağçasının, "xezir-şər" evinin tikilərək sakinlərin is-

tifadəsinə verilməsi nəzərdə tutulur.

Sakinlərdən Abbas Hacıbalayev, Ənağa Abdullayev, Rəşid Məmmədov, Anaxanım Xasayeva, İlahə Yusubova və başqaları qəsəbədə həyata keçirilən abadlıq və quruculuq işlərinə görə minnətdarlıqlarını bildirib, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov sakinlərin tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Güzaştli kreditlər sahibkarlığın inkişafına təkan verir

MƏLİK AĞAXANOV
ESMİRƏ ORUCOVA

Mayın 23-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Sahibkarlığın güzaştli kreditləşdirilməsi məsələləri" nə dair işgüzar forum keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə rayonun Rəsulzadə qəsəbəsində əsas hissəsi güzaştli kreditlər hesabına maliyyələşdirilməklə inşa edilən, gündəlik istehsal gücü 46,3, illik istehsal gücü 16,9 min ton olan çox sahibkar iştirak zavodunun fəaliyyəti ilə tanış olmuşlar.

100 sayılı tam orta məktəbin akt zalında davam etdirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, SKMF-nin icraçı direktoru Şirzad Abdullayev, İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları və 50-dən çox sahibkar iştirak etmişdir.

SKMF-nin fəaliyyətini əks etdirən video-çarxın nümayişindən sonra fond barəsində ümumi məlumat verilməmişdir. Bildirilmişdir ki, respublikada dövlət-sahibkar münasibətlərinin inkişafı, biznesə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, iş adamlarına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, onların maarifləndirilməsi və işgüzar əlaqələrinin genişləndirilməsi istiqamətlərində sistemli və ardıcıl islahatlar aparılır.

Tədbirdə SKMF-nin güzaştli kreditlərdən istifadə, investisiya layihələrinin hazırlanması və təqdim olunması qaydaları barədə iş adamlarına ətraflı məlumat verilməsi, eyni zamanda müasir və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olmuşdur.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirmişdir ki, hazırda respublikamız bütün sahələrdə sürətlə inkişaf edir və böyük investisiya layihələrini uğurla gerçəkləşdirir. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 90-cı illərində həyata keçirilən iqtisadi islahatların məntiqi nəticəsi kimi, özəlləşdirmə prosesinin əsas başa çatması ölkədə sahibkarlar sinfinin formalaşmasını və onların iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilməsini, yeni iş yerlərinin yaradılmasını təmin etmişdir: "Ümummilli liderin iqtisadi siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən biznes mühitinin



liberallaşdırılması, iş adamları üçün lazımı şəraitin yaradılması istiqamətində ardıcıl islahatların həyata keçirilməsini təmin edir. Hazırda Azərbaycan bu sahədə əldə etdiyi uğurlar, ölkəmizdə əlverişli biznes və sərmayə mühitinin mövcudluğu beynəlxalq səviyyədə etiraf edilir. Şübhəsiz ki, bu uğurların əsasında düşünülmüş iqtisadi siyasət, respublikada mövcud olan ictimai-siyasi sabitlik və mütarəqəli islahatlar dayanır.

Sırr deyildir ki, hər bir ölkənin inkişafı, ilk növbədə, sahibkarlığın inkişafından keçir. Sahibkarlığın inkişafı həm ölkə iqtisadiyyatının şaxələndirilməsinə, həm də işsizliyin aradan qaldırılmasına şərait yaradır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu istiqamətdə mühüm addımlar atılmış, bölgələrin tərəqqisini şərtləndirən mühüm infrastruktur layihələr həyata keçirilmiş, enerji, qaz, içməli su ilə təchizat əsası çəkilmiş və inkişaf etmişdir. Dövlət proqramlarının icrası tədbirləri nəticəsində özəl sektor dövlət dəstəyi artırmış, ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması məqsədilə yeni istehsal sahələri yaradılmış, işsizliyin azaldılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi təmin edilmişdir.

Xaləddin İsgəndərov qeyd etmişdir ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər sahibkarlar üçün daha əlverişli mühitə və imkanların yaradılmasına xidmət edir. Qeyd olunmuşdur ki, SKMF-nin xətmi ilə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi də ölkə iqtisadiyyatının inkişafına və əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edir: "Görülən bu işlər xalqımızın xoş güzəranı üçündür. Hesab edirik ki, sahibkarlar bu şəraitdən maksimum yararlanmalıdırlar. Sahibkarlığın inkişafına böyük önəm ve-

rən Prezident İlham Əliyev qeyd etmişdir ki, irihəcmli istehsal gücünə malik sənaye müəssisələrinin yaradılması, iş adamlarına maddi, mənəvi, hüquqi dəstəyin verilməsi kiçik və orta sahibkarlığın gücləndirilməsi baxımından son dərəcə zəruridir. Dövlət başçısının bilavasitə tapşırığı ilə ölkədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Binəqədi rayonunda da davam etdirilir. İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə rayonumuzda müxtəlif layihələr uğurla həyata keçirilir".

Binəqədi rayonunun Prezident İlham Əliyevin dəstəyi ilə son illər sürətlə inkişaf etdiyini deyən icra hakimiyyətinin başçısı burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və onu genişləndirmək üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırmışdır: "Azərbaycan qədr sahibkarlara diqqət və qayğı göstərən ölkələr çox azdır. Lakin hər bir məsələdə insanın özünün də bacarığı lazımdır. Cənab Prezidentin dediyi kimi, hər işi görmək olar, amma bunun üçün iradə lazımdır. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi bölgələrdə və paytaxtda sahibkarların investisiya layihələrinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərir. Başqa ölkələrdə sahibkarların maarifləndirilməsi tədbirləri ödənişli əsaslarla həyata keçirilir. Bizdə isə bütün tədbirlər ödənişsizdir. Belə olan təqdirdə sahibkar da məsuliyyətini dərək etməli, hər bir iş məsuliyyətlə yanaşmalıdır. Ölkədə rəqabət o qədər sürətlə gedir ki, nəyisə orta, aşağı səviyyədə gördükdə nəzərə çarpmır. Burada "Yaşıl bazar" layihəsi barədə təqdimatı izlədik. Bu layihənin öz işini sevən, bacarıqlı sahibkarlar tərəfindən həyata keçirilməsinə ehtiyac var. Bunun üçün həmin sahibkarlara hər cür şərait yaradılacaq. Belə obyektlərin açılması küçə bazarlarının, pörəkəndə ət kəsiminin də qarşısını ala bilər. Bu cür böyük layihələ-

rin həyata keçirilməsi ilə bağlı müzakirlər olarsa, biz həmin sahibkarlara hər cür kömək göstərməyə hazırıq".

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, ölkəmizdə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinin səmərəli mexanizmi



formallaşdırılmış, son illər iş adamlarına verilən güzaştli kreditlərin ümumi həcmi artmışdır: "Ötən illərdə Prezident İlham Əliyev tərəfindən imzalanmış bir sıra fərman və sərəncamlar sahibkarlığın inkişafında əhəmiyyətli rol oynamışdır. Sahibkarlar ayrı-ayrı sahələrdə fəaliyyətlərini davam etdirirlər. Əhalinin ərzağa olan ehtiyacı demək olar ki, yerli məhsullar hesabına ödənilir. Sahibkarların, fermerlərin istehsal etdikləri yerli məhsullar keyfiyyət baxımından idxal olunan malları qabaqlayır. 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 1860 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 90,5 milyon manat güzaştli kredit ayrılmışdır. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 4300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir".

Ş.Abdullayev vurğulamışdır ki, 2014-2016-cı illəri əhatə edən "Bakı şəhəri və onun

qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində paytaxtda və ətraf qəsəbələrdə kiçik və orta sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə SKMF tərəfindən davamlı olaraq sahibkarlar arasında maarifləndirici tədbirlər həyata keçirilir: "2011-ci ildən bəri 772 sahibkara 176 milyon manat məbləğində güzaştli kreditlər verilib. Bu vəsaitlər hesabına 5900-a yaxın yeni iş yerinin açılması təmin edilmişdir. Bugünkü tədbir çərçivəsində 27 sahibkara 2,2 milyon manat məbləğində güzaştli kredit verildi. Həmin kreditlərin böyük bir hissəsi məhz Binəqədi rayonunda fəaliyyət göstərən sahibkarların payına düşür. Bundan başqa, iki iri layihənin maliyyələşdirilməsi - Sabuncu rayonunun Bakıxanov qəsəbəsində "Cörək" istehsal zavodunda yeni şirniyyat istehsalı sahəsinin yaradılması və Ramana qəsəbəsində "Corab" istehsalı fabrikinin

mağazalarının yaradılması istehlakçılara yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının çatdırılmasında mühüm rol oynaya bilər və bu layihə yaxın vaxtlarda həyata keçiriləcəkdir. Binəqədi rayonundakı sənaye müəssisələrinə də dövlətin güzaştli kreditləri ayrılıb. Həmçinin, rayonda böyük bir sənaye müəssisəsinin maliyyələşdirilməsi ilə bağlı layihə SKMF-də nəzərdən keçirilir. Çalışırıq ki, Bakı ətrafında ekologiyaya mənfi təsir göstərməyən, qəsəbə sakinlərinin məşğulluğunun təminatında mühüm rol oynayan sənaye müəssisələrinin, eyni zamanda yüngül sənaye müəssisələrinin maliyyələşdirilməsini təmin edək. Bu gün bir xanım sahibkar tərəfindən bizə layihə təqdim edildi. Yaxın günlərdə müvafiq kredit təşkilatı vasitəsi ilə həmin layihənin maliyyələşdirilməsi təmin olacaq. Bu da "Baksol" adlanan sənaye zonasında qadınların məşğulluğunun təmin olunmasına xüsusi rol oynayacaq".

Əhalinin tibbi müayinəsi uğurla başa çatdırılıb



MƏLİK

Prezident İlham Əliyevin ölkə vətəndaşlarının 2014-cü il fevralın 17-dən mayın 1-dək tibbi müayinədən keçirilməsi barədə tapşırığını icrası Binəqədi rayonunda uğurla həyata keçirilib. Bu məqsədlə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb, komissiya və işçi qrupu yaradılıb. Rayonun bütün səhiyyə müəssisələrini müayinələrin aparılması üçün hazır vəziyyətdə götürüldü.

Müayinələr ilk günlərdən sakinlər rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrinə müraciət ediblər. Onlar ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunub, eləcə də ultrasəs müayinələrindən keçiblər. Xəstəliyi aşkarlanan insanlar müalicə prosesinə cəlb olunublar. Müayinələrdə poliklinikada qeydiyyatda olan vətəndaşlarla yanaşı, növbəlik əsasında idarə və təşkilatların əməkdaşları da iştirak ediblər. Əhalinin müayinəsi rayonun qəsəbələrində də uğurla həyata keçirilib.

Aksiya müddətində Binəqədi rayonu üzrə qeydiyyatda olan 211 min 810 nəfərdən 141 min 248 nəfəri tibbi müayinədən keçirilib. Bu da təqribən qeydiyyatda olan əhalinin 60 faizini təşkil edir. Müayinədən keçənlərdən 10 min 664 nəfəri ambulator, 624 nəfəri isə stasionar müalicəyə cəlb olunub.

Əhalinin tibbi müayinəsi kampaniyasının gedişi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın iclası keçirilib. Tədbirdə rayonda səhiyyə sahəsində görülən işlər ətrafı müzakirə edilib. Əhalinin tibbi müayinədən keçirilməsində fərqlənən bir qrup tibb işçisinin Binəqədi RİH-in təşəkkürnaməsi təqdim olunub.

Sonra tədbirdə iştirak edən sahibkarları maraqlandıran suallar cavablandırılmışdır. Polad Bayramov sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, güzaştli kreditlər almaq üçün banklara müraciət etdiyini bildirmişdir: "Kredit götürmək üçün ölkədə fəaliyyət göstərən iri banklara müraciət etdim. Hər bir bank müraciətimə müsbət cavab vermədi. Daha sonra SKMF-yə müraciət etdim. Onlar mənə köməklik göstərərək kredit götürmək üçün aidiyyəti üzrə yönəldilər və kredit götürdüm. Artıq öz işimi qurmuşam və təkrar bir neçə dəfə kredit almışam". Sahibkar Səkinə Babayeva isə rəhbəri olduğu müəssisədə, əsasən, xanımların çalışdığı vurğulamışdır. O bildirmişdir ki, müəssisənin daha da genişləndirilməsi üçün SKMF-yə yenidən müraciət etmiş və qurumun rəhbərliyi tərəfindən aidiyyəti üzrə güzaştli kreditin ayrılmasına göstəriş verilmişdir.

cəmiyyət

Bir kərə yüksələn bayraq...



MƏHƏBBƏT URUCOV

Mayın 27-də Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında 28 May - Respublika Günü'nə həsr olunmuş tədbir keçirilib. Toplantıda icra hakimiyyəti başçısının müavini İlqar Süleymanov, Vüsar İsmayilov, Aygün Əliyeva, Milli Məclisin deputatları Musa Qasimov, Rəfael Cəbrayilov, RİH başçısı Aparatının məsul işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət himninin sədaları altında başlanılıb. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxışında 28 May - Respublika Günü'nün tarixi haqqında tədbir iştirakçılara geniş məlumat verib. O, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi nailiyyətlərdən söz açaraq bildirdi ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət müsəlman Şərqi'də ilk demokratik, hüquqi, dünyəvi dövlət olaraq xalqımızın arzu və ideallarının gerçəkləşməsinə imkan yaradıb. Yeni demokratik dövlətin yaranması ilə xalqımız tarixən can atdığı müstəqilliyə və istiqlala qovuşub müstəqil dövlət təsisatlarını yaratmasına nail olub: "Dövlət müstəqilliyimizin bərpasından sonra bu bayram hər il respublikamızda böyük coşğu və təntənə ilə qeyd edilir. Müxtəlif tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdə yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi

dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarını yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi: "Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsəbiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami

gər şəhərlərdə onlarla qəzet və jurnal nəşr edilib.

İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın, ümumiyyətlə, incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrüdür. 1918-ci ildə Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası təşkil edilib. Azərbaycan hökuməti isə türk teatr truppasını öz himayəsinə götürüb. Ümumiyyətlə, istiqlal dövrü teatr inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımını, teatrın cəmiyyətin həyatında rolunun artması ilə əlamətdardır".

çatmadan bolşeviklərin hücumuna məruz qaldı və devrildi. Lakin xalqımızın istiqlal arzusu heç vaxt sönmədi, "Bir kərə yüksələn bayraq bir daha enməz" şuarı 1991-ci ilin oktyabrında yenidən milyonların qəlbinə su səpdi".

Toplantıda çıxış edən Milli Məclisin deputatı, tarixçi-alim Musa Qasimov bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət idi. Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi, qadın-kişi bərabərliyinin təmini, Milli Ordunun və digər strukturların yaradılması, milli pulun tədavilə buraxılması, müstəqil xarici siyasətin yürüdülməsi, ilk milli universitetin təsis edilməsi bu uğurların yalnız bir qismidir. Bu gün özlərini "modern" hesab edən bəzi ölkələrin hələ də təmin edə bilmədiyi demokratik şəraiti 96 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti yaratmışdı".

Tarixçi-alim qeyd edib ki, Cümhuriyyətin ən mühüm uğurlarından biri də 1920-ci ilin yanvarında Azərbaycanın Versal Ali Şurası tərəfindən de-facto müstəqil dövlət kimi tanınması idi. 1919-cu ilin sonlarında Azərbaycan Cüm-



Milli Ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını öyanı şəkildə səciyələndirir.

Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalıb. O illər Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri də tədris müəssisələrinin milliləşdirilməsi olub. 1919-cu

İ.Süleymanov qeyd edib ki, xalqımız yeni tarixi şəraitdə dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaratdı. Ulu öndərin uzaqgörən siyasəti sayəsində, Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, yeni müstəqil respublikamız mürəkkəb vəziyyətdə olduğuna baxmayaraq, öz müstəqilliyini və suverenliyini qorumağı, möhkəmləndirməyi bacardı, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi: "Bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir. Ölkə iqtisadiyyatı inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirlər tədbirlər görülür".

İ.Süleymanov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun görkəmli şəxsiyyətlərinin fəaliyyəti dövründə böyük yeniliklər edilib. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məqsədini qaldırıb. 1920-ci ilin aprelinə Azərbaycanada 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi. Həmin dövrdə Azərbaycanda ilk muzey - "İstiqlal" muzeyi təşkil olunub. O illərdə Azərbaycan Xalq Cümhuriyyətinin çoxsaylı mətbuat orqanları olub. 1918-1920-ci illərdə Bakıda, Gəncədə və respublikanın di-

huriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.

M.Qasimov vurğulayıb ki, müstəqil Azərbaycan dövləti Cümhuriyyətin varisi kimi onun həyata keçirə bilmədiyi ideyaları uğurla gerçəkləşdirib, müstəqilliyini ilbəl möhkəmləndirib. Azərbaycan dövləti və xalqı onun yaradıcılarının xatirəsinə uca tutur, ehtiramla yad edir: "2007-ci il mayın 25-də Bakıda "İstiqlaliyyət bəyannaməsi" abidəsinin açılışı olub. Həmin mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Qranit və ağ marmərdən yonulmuş abidənin üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunan "İstiqlal Bəyannaməsi"nin həm əski, həm də latın qrafikası Azərbaycan əlifbası ilə mətni həkk olunub. Bu günlərdə isə ölkə başçısı həmin sənədin fransız dilində yazılmış əlyazmasını Tarix Müzeyinə bağışlayıb. Bu isə o deməkdir ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixini daha dərindən öyrənilməsinə xüsusi önəm verir".

M.Qasimov müstəqil Azərbaycanın son illər müxtəlif sahələrdə qazandıqı uğurlardan bəhs edərək, bu gün ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və dinamik inkişaf edən üzvünə çevrildiyini vurğulayıb. O, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun artdığını, çoxsaylı beynəlxalq platformalarda uğurla təmsil olunduğunu diqqətə çatdırıb.

Çıxışlar yekunlaşdıqdan sonra tədbir konsert proqramı ilə davam etdirilib və mərasimdə vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

Tanınmış akademiklə rayon gənclərinin görüşü



Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, həmçinin Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin akademik Vasim Məmmədliyevlə "Gənclik, müasirlik və islam" mövzusunda görüşü keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, şərqşünas-alim, BDU-nun İlahiyyat fakültəsinin dekani, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vasim Məmmədliyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və ərazi ilk partiya təşkilatlarından olan gənclər iştirak ediblər.

Ramiz Göyüşov "Gənclik, müasirlik və islam" mövzusunda keçirilən tədbirin əlamətdar bir vaxta - 28 May Respublika Günü ərəfəsində keçirildiyini qeyd edib, akademik Vasim Məmmədliyevin elmdəki xidmətləri haqqında məlumat verib, tanınmış alimin onlara dəyərli əsər qələmə aldığı, İslam dininin müqəddəs kitabı - "Qurani-Kərim"i tərcümə edən şəxslərdən biri olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən akademik Vasim Məmmədliyev gənclərlə görüşün təşkilinə görə Binəqədi Rayon İcra Hakimiyyətinə, YAP Binəqədi rayon təşkilatının və Binəqədi Rayon

Gənclər və İdman İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirdi. Azərbaycan gəncliyinin milli və dini dəyərlərimizə böyük sayğı göstərdiyini deyən akademik Azərbaycanda olan tolerantlıq mühiti haqqında danışıb. O, gənclərin ictimai-siyasi cəhətdən fəal olmalarını, Azərbaycanın davamlı inkişafı naminə çalışmalarının vacibliyini bildirib, savadlı gəncliyin uğurlu gələcəyə yol açdığını vurğulayıb.

Sonra tədbir gənclərlə akademik Vasim Məmmədliyev arasında ən müxtəlif məsələləri əhatə edən mövzular barədə qızgın müzakirələrlə davam edib.

Daha bir nümunəvi məhəllə yaradılır

ESMİRA URUCOVA

Binəqədi rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla davam etdirilir. 2012-ci il aprel ayında rayonda həyata keçirilən layihələr əhalinin uzun illərdən bəri yığılıb qalmış problemlərinin həllinə, sosial infrastrukturun müasirləşdirilməsinə imkan yaradıb. Rayonda uğurla həyata keçirilən və sakinlər tərəfindən yüksək dəyərləndirilən "Abad məhəllə" layihəsi çərçivəsində mikrorayonlarda və qəsəbələrdə yeni istirahət parkları tikilib, binaların qarşısında sakinlərin istirahət

etməsi üçün müvafiq guşələr yaradılması nəzərdə tutulur. Ərazidə sakinlərin rahat gediş-gəlişi məqsədilə xüsusi ciğirlər salınır. İş icraçısı Ramil Bağirov deyir ki, əvvəllər sözügedən binanın həyəti bərabad vəziyyətdə idi. Həyətin təmizlənməsində aidiyyəti qurumlarla yanaşı, binanın sakinləri də yaxından iştirak ediblər. Hazırda ərazi təmizləndikdən sonra həyətlər xüsusi materiallarla örtülüb, pilləkənlər yenilənib, hasarlar çəkilib. Yolun qarşı tərəfində isə yaşlıların salınması planlaşdırılır. Sakinlər bizimlə söhbət

son vaxtlar 9-mikrorayonda aparılan genişmiqyaslı yaşllaşdırma işləri göz oxşayır: "Sevinirəm ki, yaşadığımız binanın yanında gözəl park salınacaq. Hazırda burada qızgın iş gedir. 9-cu mikrorayonda bundan əvvəl də bir neçə nümunəvi məhəllə yaradılıb. Əksər yaşayış binalarının qarşısında mini parklar, geniş yaşlılar salınıb. Görülən işlərin nəticəsidir ki, Binəqədi paytaxtın ən gözəl və baxımlı məkanlarından birinə çevrilib".

Rayon sakini Natiq Kərimovun sözlərinə görə, son vaxtlar rayonda görülən işlərin sakinlərin arzularının



üçün oturaçaqlar quraşdırılır, küçə və məhəllədəxili yollar asfalt örtüyü döşənir, lazımi avadanlıqlarla təchiz edilmiş müasir "xezir-şər" evləri sakinlərin istifadəsinə verilir.

Yaşayış massivlərində genişmiqyaslı abadlıq işləri bu gün də davam etdirilir. 9-cu mikrorayonda həyata keçirilən kompleks quruculuq işləri xüsusi diqqət çəkir. Ərazidə təmir-tikinti işlərinə ilin əvvəlindən başlanılıb. Hazırda Adil Məmmədov küçəsi 115 saylı binanın həyətinə də qızgın iş gedir. Binanın arxa hissəsində "Abad məhəllə" çərçivəsində yeni salınacaq parkın ərazisində ağaclar ekilib, yaşlılıqlar yaradılır, yerə üzülük daşlar döşənir, bardürlər yenisi ilə əvəzlənir. Parkda uşaqların əylənmələri üçün atraksiyalar da quraşdırılır. Burada, həmçinin, müxtəlif növ dekorativ ağacların və gül kollarının salınması planlaşdırılır. Parkın giriş qapısı xüsusi zövqlə bəzədilib, yaşlı insanların istirahət

zamanı bildirdilər ki, əvvəllər ərazi uşaqların oynamağı, əhalinin istirahəti üçün tamamilə yarasız vəziyyətdə olub. Bu yaxınlarda A.Məmmədov küçəsində, 119 saylı binanın qarşısında nümunəvi istirahət guşəsi yaradılıb. İndi uşaqlar istirahət etmək və dincəlmək üçün həmin ünvana gedirlər.

Ərazidə yaşayan rayon sakini Zəmfira Cəfərova bildirdi ki, görülən işlər hamının ürəyincədir: "İndi rayonu hər tərəfində genişmiqyaslı abadlıq işləri aparılır. 60 ildir bu rayonda yaşayıram, amma belə miqyaslı abadlıq işlərinin şahidi olmamışam. Yaşadığımız binanın arxa tərəfi bərabad vəziyyətdə idi. Orada "Abad məhəllə"nin yaradılacağını eşidəndə çox sevindik. İndi səbrsizliklə abadlıq işlərinin yekunlaşmasını gözləyirik. Ümumiyyətlə, son 2 sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün bütün lazımi işlər görülür".

Digər rayon sakini İmran Orucov isə qeyd etdi ki,

reallaşmasına imkan yaradıb: "Binəqədi rayonunda həqiqətən də böyük işlər görülür - park və bağlar salınır, yollarımız yenidən qurulur. Vaxtilə zibillə çirklənmiş ərazilər təmizlənir, yerində abad məhəllələr salınır. "Təmiz şəhər" layihəsi əsasında məhəllələrdə müasir tələblərə cavab verən yeni zibil qutuları qoyulur. Abadlıq-quruculuq işləri çərçivəsində qanunsuz tikililər, çəpərlər sökülərək ləğv edilir. Müxtəlif mərasimlərin keçirilməsi üçün xüsusi sosial obyektlərin inşası da sakinlərin ürəyincədir. "Abad məhəllə" layihəsi insanların arzu və isteklərinə tam cavab verməklə yanaşı, məhəllələrin yenidən qurulmasında kompleks yanaşmanı özündə ehtiva edir. Məhz Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun səmərəli fəaliyyətinin nəticəsidir ki, əhalinin sosial problemləri həllini tapır, genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla davam etdirilir".



proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk edilib".

Natiq bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika

il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul edib, bununla da milli təhsil ocağını əsas qoyulub. Cümhuriyyət dövründə kitabxana və muzey işinin qurulduğu böyük yeniliklər edilib. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məqsədini qaldırıb. 1920-ci ilin aprelinə Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi. Həmin dövrdə Azərbaycanda ilk muzey - "İstiqlal" muzeyi təşkil olunub. O illərdə Azərbaycan Xalq Cümhuriyyətinin çoxsaylı mətbuat orqanları olub. 1918-1920-ci illərdə Bakıda, Gəncədə və respublikanın di-

→ 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günüdür

Uşaqları qorumaqla gələcəyimizi qorumuş oluruq

Azərbaycan əhalisinin təxminən 23 faizini uşaqlar təşkil edir

BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərarına alınıb. Bundan sonra həmin gün uşaqların bayramı kimi tarixə düşüb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu bayram Azərbaycanda da qeyd edilir. Azərbaycan Respublikası 21 iyul 1992-ci ildə BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulmuşdur. Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 19 may 1998-ci ildə respublikamızda “Uşaq hüquqları haqqında” Qanun qəbul edilmişdir. Qanunda uşaqların hüquq bərabərliyi, yaşamaq və inkişaf etmək hüququ, həyat və sağlamlığının mühafizəsi hüququ, ad və vətəndaşlıq almaq hüququ, təbiiyən almaq hüququ, azadlıq və şəxsi toxunulmazlıq hüququ, zəruri maddi təminat hüququ, vicdan, fikir və söz azadlığı, məlumat azadlığı, ailədə yaşamaq hüququ, valideynləri ilə ünsiyyətdə olmaq hüququ, mənzil hüququ, valideynlərinin, övladlığa götürülənlərin ömlətinə dair vərəsəlik hüququ, təhsil almaq hüququ, yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ, istirahət hüququ, ictimai təşkilatlarda birləşmək hüququ, şərafət və ləyaqətinin müdafiəsi hüququ təsbit olunmuşdur.

Həmin Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın təbiiyətində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında təbiiyən etməli, müstəqil həyata hazırlamalıdır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin olunması, hüquq və mənafələrinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşması dövründə ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra uşaqlara diqqət və qayğı xüsusi diqqət mərkəzində olmuşdur. 1998-ci ildə – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən tədbirdə ulu öndərin dərin məzmunlu və uşaqlara məhəbbət dolu çıxışı dövlətimizin gənc nəsə verdiyi önəmin, uşaqlara bəslədiyi inamın parlaq



təcüsmüdür: “Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Bizim xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən və ulu babalarımızdan bizə qalmış ənənələrdən biri də odur ki, Azərbaycan xalqı həmişə uşaqsevər olmuşdur. Təsədüfi deyil ki, azərbaycanlıların ailələri çoxuşaqlı olurlar. Bu, sadəcə onunla əlaqədardır ki, azərbaycanlılar – qadınlar da, kişilər də uşağı çox sevirlər, onlara çox məhəbbətliyərlər. Hətta bəzən valideynlərinin maddi vəziyyəti də istənilən səviyyədə olmur, amma uşağına qayğı göstərməyə, uşaq istəyir. Bir uşaq yox, iki uşaq yox, bir çox uşağı olmasını istəyir və əlinə gələni edir ki, uşağına qayğı göstərsin. Xalqımızın xüsusiyyəti, ən gözəl ənənələrindən biri də ondan ibarətdir ki, bizim insanlarımız – təkə valideynlər yox, ümumiyyətlə hamı uşaqlara xüsusi qayğı, xüsusi münasibət göstərir, uşağı böyütməyi, ərşəyə götürməyi, uşağa təbiiyən verməyi insanların əksəriyyəti həyatının mənası və məqsədi hesab edir. Bu gün mən bu sözləri ona görə deyirəm ki, bizim, ümumiyyətlə, xalqımızın uşağı münasibətini, eyni zamanda ölkəmizdə, vətənimizdə uşağı nə qədər yüksək qayğı göstərildiyini bir daha dünyaya bəyan edirəm. Uşağı qayğı göstərmək, uşaqları qorumaq, uşaqları müdafiə etmək bizim müqəddəs borcumuzdur, dövlətin, hökumətin, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcudur”.

Müstəqillik illərinin çətinliklərini qeyd edən görkəmli dövlət başçısı uşaqlara qayğıni önə çəkir və bütün valideynləri qiymətli tövsiyələrini verir: “Biz müstəqil Azərbaycanda çox problemləri həll edirik. Bunların içərisində ən vacib problemlər

lərdən biri uşaqlara münasibət, uşaqlara qayğı, uşaqların təhsilinin, tərbiyəsinin təmin olunması və uşaqların qorunması, müdafiə edilməsidir. İndiyə qədər ölkəmizdə olan nailiyyətlərlə biz fəxr edə bilərik. Ancaq, eyni zamanda, bu gün etiraf etməliyik ki, bizim qüsurlarımız da, çatışmazlıqlarımız da, nöqsanlarımız da vardır. Yəni mən demək istəyirəm ki, Azərbaycan Respublikasının dövləti, cəmiyyətimiz və vətəndaşlar hələ uşaqlara istənilən qədər qayğı, istənilən qədər diqqət göstərə bilməyiblər. Demək, biz bu sahədə bütün işlərimizi daha da yaxşılaşdırmalıyıq, daha da çox iş görməliyik.

Bilirsiniz, gərək hər bir valideyn uşağına və təkə öz uşağına yox, ümumiyyətlə, bütün uşaqlara qayğıni, diqqəti özünün həm borcu, həm də müqəddəs vəzifəsi kimi qəbul etsin və ona riayət etsin, yerinə yetirsin”.

Hər bir körpə anadan olduğu gündən ana nəfəsi, ata vüqarı ilə böyüməli, təlim-tərbiyə alıb boya-başa çatmalıdır. Ulu öndər bu mühüm məsələyə çox böyük həssaslıqla yanaşmışdır: “Ölkəmizdə valideynsiz uşaqlar da vardır. Onlar uşaq evlərində saxlanılır, orada təbiiyən, təhsil alırlar, böyüyürlər. Bunlar hamısı bizim daim diqqətimizin mərkəzində olmalıdır. Biz uşaqlara qayğı, diqqət göstərərək, birinci növbədə, səhidd olmuş insanların uşaqlarına, valideynsiz uşaqlara, çadırlarda yaşayan, yerindən-yurdundan didərgin düşmüş, xəstələnməmiş uşaqlara və xəstəlik nəticəsində fiziki cəhətdən zəif olmuş uşaqlara xüsusi qayğı göstərməliyik. Bunlar hamısı həm dövlətin borcudur, həm cəmiyyətin borcudur, həm də hər bir vətəndaşın borcudur.

Bu gün bunlarla yanaşı, məmnuniyyət hissi ilə demək olar ki, Azərbaycanda bu problemlərin, çətinliklərin içində gözəl uşaqlar yetişir, yaşayır, təhsil alır, gündən-gündən gözəl uşaqların sayı artır. İndi teatrımızın bu gözəl səhnəsində öz istedadlarını nümayiş etdirən uşaqlar – əziz balalar, əziz uşaqlar, siz bizim uşaqlarımızın nə qədər gözəl, istedadlı olduqlarını bir daha nümayiş etdirdiniz. Əziz uşaqlar, mən sizi təbrik edirəm. Bugünkü nailiyyətlərinizlə, xüsusən musiqidə, mahnıda, incəsənətdə nailiyyətlərinizlə siz həm öz istedadınızı göstərdiniz, həm də Azərbaycanın indiki dövr uşaqlarının nə qədər istedadlı olduqlarını bir daha nümayiş etdirdiniz. Əziz balalar, sizi təbrik edirəm, bu nailiyyətlərinizlə sizi təbrik edirəm və sizə həm təhsilinizdə, həm də incəsənət sahəsində öz istedadlarınızın inkişaf etdirilməsində yeni-yeni uğurlar arzulayıram. Azərbaycanın məktəblərində, uşaq evlərində, uşaq bağçalarında, xüsusi məktəblərdə – musiqi məktəblərində uşaqlara qayğı göstərən, uşaqların tərbiyəsi, təhsili ilə məşğul olan müəllimlərə, tərbiyəçilərə və uşaqların problemi ilə məşğul olan Azərbaycan vətəndaşlarının hamısına bu gün öz təşəkkürümü bildirirəm.

Əziz uşaqlar, əziz balalar, siz həyatda ilk addımlarınızı atırsınız. Hələ uşaqsınız, körpəsiniz, ancaq çox istedadlısınız, siz bacarıqlısınız. Sizin çox gözəl gələcəyiniz vardır. Şübhəsiz ki, bu gələcək həm sizdən asılıdır, həm sizin valideynlərinizdən asılıdır, həm də sizə təhsil verən, tərbiyə verən insanlardan asılıdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz də və sizinlə məşğul olan hər bir Azərbaycan vətəndaşı da bugünkü uşaqların böyüyüb boya-başa çatmasında, onların gələcəkdə Azərbaycanın dəyərli vətəndaşları olmasında öz səylərini bundan sonra daha da çoxaldacaqlar, əsirgəməyəcəklər”.

...Uşaqlar Azərbaycanda əhalinin təxminən 23 faizini təşkil edir. Dövlətimizin və Prezident İlham Əliyevin apardığı daxili siyasət əhalinin rifah halının gündən-günə yaxşılaşması, ölkəmizin “sosial dövlət” imicinin getdikcə daha da güclənməsi istiqamətdədir. Təbii ki, ümumi inkişaf fonunda uşaqların xüsusi çəkisi önəmli yer tutur. Bu gün ölkəmizdə uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. Onların demək olar ki, hamısı pulsuz tibbi xidmətlə təmin olunub.

mək olar ki, Azərbaycanda bu problemlərin, çətinliklərin içində gözəl uşaqlar yetişir, yaşayır, təhsil alır, gündən-gündən gözəl uşaqların sayı artır. İndi teatrımızın bu gözəl səhnəsində öz istedadlarını nümayiş etdirən uşaqlar – əziz balalar, əziz uşaqlar, siz bizim uşaqlarımızın nə qədər gözəl, istedadlı olduqlarını bir daha nümayiş etdirdiniz. Əziz uşaqlar, mən sizi təbrik edirəm. Bugünkü nailiyyətlərinizlə, xüsusən musiqidə, mahnıda, incəsənətdə nailiyyətlərinizlə siz həm öz istedadınızı göstərdiniz, həm də Azərbaycanın indiki dövr uşaqlarının nə qədər istedadlı olduqlarını bir daha nümayiş etdirdiniz. Əziz balalar, sizi təbrik edirəm, bu nailiyyətlərinizlə sizi təbrik edirəm və sizə həm təhsilinizdə, həm də incəsənət sahəsində öz istedadlarınızın inkişaf etdirilməsində yeni-yeni uğurlar arzulayıram. Azərbaycanın məktəblərində, uşaq evlərində, uşaq bağçalarında, xüsusi məktəblərdə – musiqi məktəblərində uşaqlara qayğı göstərən, uşaqların tərbiyəsi, təhsili ilə məşğul olan müəllimlərə, tərbiyəçilərə və uşaqların problemi ilə məşğul olan Azərbaycan vətəndaşlarının hamısına bu gün öz təşəkkürümü bildirirəm.

Əziz uşaqlar, əziz balalar, siz həyatda ilk addımlarınızı atırsınız. Hələ uşaqsınız, körpəsiniz, ancaq çox istedadlısınız, siz bacarıqlısınız. Sizin çox gözəl gələcəyiniz vardır. Şübhəsiz ki, bu gələcək həm sizdən asılıdır, həm sizin valideynlərinizdən asılıdır, həm də sizə təhsil verən, tərbiyə verən insanlardan asılıdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz də və sizinlə məşğul olan hər bir Azərbaycan vətəndaşı da bugünkü uşaqların böyüyüb boya-başa çatmasında, onların gələcəkdə Azərbaycanın dəyərli vətəndaşları olmasında öz səylərini bundan sonra daha da çoxaldacaqlar, əsirgəməyəcəklər”.

...Uşaqlar Azərbaycanda əhalinin təxminən 23 faizini təşkil edir. Dövlətimizin və Prezident İlham Əliyevin apardığı daxili siyasət əhalinin rifah halının gündən-günə yaxşılaşması, ölkəmizin “sosial dövlət” imicinin getdikcə daha da güclənməsi istiqamətdədir. Təbii ki, ümumi inkişaf fonunda uşaqların xüsusi çəkisi önəmli yer tutur. Bu gün ölkəmizdə uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. Onların demək olar ki, hamısı pulsuz tibbi xidmətlə təmin olunub.

Yaradıcı gənclər mükafatlandırıldı

Rayon rəhbərliyi tərəfindən istedadlı və yaradıcı gənclərə daim diqqət və qayğı göstərilir



ESMIRA

Binəqədi Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə YAP Binəqədi rayon təşkilatının inzibati binasında 2013-2014-cü tədris ili ərzində keçirilən tədbirlərdə fəal iştirak etmiş orta ümumtəhsil məktəblərinin şagirdlərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuriyə Allahyarova, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və rayon məktəbliləri iştirak etmişdir.

Mərasimi giriş sözü ilə açan Qüdsi Bayramov 2013-2014-cü tədris ilində idarə tərəfindən məktəblilərin vətəna məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə, rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda təbiiyən olunması, məktəblərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. İdarə rəisi bildirmişdir ki, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası, yeniyetmə və gənclərin sağlamlığının qorunması, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında təhsildə uğur qazanmış şagirdlərə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun təbriki çatdırmışdır. Qeyd edilmişdir ki, dövlət gənclər siyasəti, ölkəmizin digər bölgələrində olduğu kimi, Binəqədi rayonunda da uğurla icra olunur. Rayon rəhbərliyi tərəfindən istedadlı və yaradıcı gənclərə daim diqqət və qayğı göstərilir.

Tədbirin sonunda təhsildə uğur qazanmış şagirdlərə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunmuşdur.

Məktəblilər “Həyatla oyun”da...



Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlar arasında sağlam həyat tərzinin təbliği və maarifləndirmə işinin genişləndirilməsi məqsədi ilə tədbir təşkil olunub.

Bu günlərdə N.Nemətov adına Biləcəri Dəmiryolçularının Mədəniyyət evində

Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilmiş “Həyatla oyun” adlı teatr tamaşası nümayiş etdirilib. Tamaşadan əvvəl Bakı Uşaq Teatrının rəhbəri İntiqam Sultən məktəblilərə narkomaniya və onun zərərli vərdişləri haqqında ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov bəşəriyyət üçün ən böyük bələlərdən olan narkomaniya, siqaret

və alkoqolizmin insan həyatına vurduğu zərbə, törətdiyi fəsadlar haqqında şagirdlər arasında maarifləndirici tədbirlərin görülməsinin əhəmiyyətindən danışıaraq bu məsələnin daim dövlətin diqqət mərkəzində olduğunu nəzərə çatdırıb.

Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Tamaşanın nümayişində ümumilikdə rayon orta ümumtəhsil məktəblərinin 450-dən çox şagirdi iştirak edib.

Gələcəyimizin möhkəm və sağlam təməllər üzərində qurulması üçün uşaqlarımızın hüquqlarını qorumaq, onların təhsil və tərbiyəsinə, sağlamlığına diqqət yetirmək çox vacibdir.

Uşaqlar XX əsrdə daha çox təcavüzə, zorakılığa, irqi ayrı-seçkiliyə, deportasiya və soyqırımlara məruz qalmışlar. Bu əsrdə baş vermiş iki dünya müharibəsi, lokal müharibələr, dini, irqi və etnik zəmində toqquşmalar, apar-teid, soyqırımları yüz minlərlə uşağı valideyn himayəsindən məhrum etmiş, onların həyatına son qoymuş, ən adi insan hüquqları belə, kobudcasına pozulmuşdur.

İndi də dünyanın bir çox

Uşaqların bütün hüquqları təmin olunmalıdır

ölkələrində uşaqlar aclıqdan əziyyət çəkirlər. Uşaq alveri, uşaqların bədən orqanlarının çıxarılaraq satılması kimi insanlığa sığışmayan hərəkətlər hələ də davam etməkdədir. Erməni faşistləri minlərlə azərbaycanlı uşağı xüsusi amansızlıqla qətlə yetirmiş, onlara qarşı misli görünməmiş zorakılıqlar törətmişlər. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq fəaliyyəti nəticəsində 129 uşaq əsirlikdə olub, 55 uşaq isə itkin düşüb.

Gələcəyini qurucuları olan uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim

narahat edən məsələlərdir. BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya” adlı sənədi uşaqların hansı dövrlərdə yaşamasından asılı olmayaraq, onların hüquqlarını tam əhatə edir. Konvensiyaya qoşulan dövlətlər onun müddəaları ilə hüquqi nöqtəyi-nəzərdən razılaşıqlarını bəyan edir və bununla da həmin müddəalardakı göstərişlərin yerinə yetirilməsi öhdəliyini öz üzərlərinə götürürlər. Onlar bu istiqamətdə görülən tədbirlər haqqında məlumatı vaxtaşırı olaraq BMT-nin İnsan Hüquqları Komitəsinə təqdim edirlər.

Hazırda 189 ölkənin qoşulduğu bu Konvensiyanı Azərbaycan Respublikası 1992-ci ildə ratifikasiya edib. Konvensiyanın əsas fəlsəfi ideyası uşaq şəxsiyyəti, əsas müddəası uşağın maksimum müdafiəsidir. Bununla yanaşı, Konvensiya iştirakçı ölkələri uşaqların öz ölkəsinin sosial-siyasi həyatında daha fəal və yaradıcı iştirakına imkan verən şəraiti yaratmağa çağırır.

Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən,

əmlak vəziyyətindən, özlərinin və ya valideynlərinin sağlamlıq vəziyyətindən asılı olmayaraq, öz hüquqlarından istifadə etməlidirlər.

Uşağın bütün hüquqları əhəmiyyətlidir. Bununla belə, bəzi hüquqlar daha vacib hesab edilir. Bunlar ilk növbədə uşağın yaşamaq hüququ, habelə bərabərlik və onun şəxsi rəyinə hörmət hüququdur. YUNİSEF-in “XXI əsr üçün gündəlik” – XXI yüzillikdə ətraf mühit və inkişaf üzrə Qlobal Fəaliyyət Proqramında deyilir ki, “Uşaqların gələcəkdə yaşlıların qeyri-kamil dünyası-

nın passiv qurbanları rolunu oynamaması üçün onlar öz hüquqlarını bilməli, gələcək üçün öz məqsədlərini başa düşməli və buna uyğun hərəkət etməlidirlər”.

Azərbaycan dövləti də bu Konvensiyanın irəli gələn öhdəliklərinə yerinə yetirilməsinə çalışır. Ölkəmizdə uşaqların vəziyyəti ilə bağlı əsas problemlərdən biri də uşaq alveridir. Artıq bunun qarşısının alınması, kökünün kəsilməsi və cinayətkarların cəzalandırılması istiqamətində ciddi tədbirlər görülür.

Son illər uşaqların valideynləri tərəfindən zorakı-

lığa məruz qalması ilə bağlı halların artması da həyəcan yaradan amillərdəndir. Digər vacib problem internatlardan uşaqların ailələrə verilməsidir. Hazırda Azərbaycanda 50-yə qədər internat məktəbi fəaliyyət göstərir. Onların himayəsində təxminən 20 mindən çox uşaq var. Beş mindən çox uşaq isə valideyn himayəsində məhrumdur. Respublikamızda 300 min qaçqın və məcburi köçkün uşağın olması da uşaq probleminin həllinə mənfi təsir göstərən amildir. Bütün bunlara baxmayaraq, nikbin faktlar da mövcuddur. Məsələn, son 12 ildə körpə və uşaqlar arasında ölüm əmsalı iki dəfə azalıb.

Müasir-qədim Binəqədi kəndi

SİYAVUŞ ƏMİRLİ

Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarının icrası səmərəli nəticələrini göstərir. Son illərdə paytaxtın bütün rayonlarında, qəsəbə və kəndlərdə infrastruktur təminatı, o cümlədən yol-nəqliyyat infrastrukturunu təkmilləşdirilmiş, əhalinin su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatı daha da yaxşılaşdırılmışdır.

Dövlət proqramları çərçivəsində təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafı təmin edilmiş, yeni sosial obyektlər tikilmiş, mövcud binalar əsaslı təmir olunmuş, sahibkarlığın, sənayenin, kənd təsərrüfatının, turizmin inkişafı, ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsi sahəsində mühüm işlər görülmüşdür. Bakının ən qədim və böyük yaşayış məskənlərindən sayılan Binəqədi kəndi də bu inkişafdan geri qalmayıb, son iki ildə özünün tərəqqi və yüksəliş dövrünü yaşayır.

"Binəqədi" toponimi

Tarixçi-etnoqraf Əlibaba Babayev deyir ki, tarixi mənbələrdə "Binəqədi" toponimi ilə bağlı dəqiq məlumat yoxdur. Bu ad əhali arasında müxtəlif cür yozulur. Deyilənə görə, kəndin adı əvvəlcə "Bineyi qədim", sonra "Bineyi-qazi", nəhayət, formalaşaraq Binəqədi olub. Qədim dövrlərdən kənd əhalisinin təsərrüfatında əkinçilik, heyvandarlıq, toxuculuq xüsusi yer tutub. Əncir və üzüm bağları Abşeronun bəzəyi olsa da, bütün dövrlərdə bəkilərin əsas qazanc mənbəyi duz istehsalı olub. Əhali arasında "Şor göllər" kimi tanınan su hövzələrinə yarımadanın bir çox yerlərində, o cümlədən Binəqədidə rast gəlmək olar. Kəndin ətrafındakı duz gölləri uzun illər əhalidən öz bəxətini əsirgəməyib. Müharibə



üzərindən müxtəlif köçəri quslar uçurdu. Heyvanlar su içmək üçün bu gölə gəlirdilər. Təmiz su sahildən uzaqda olduğundan heyvanlar suya çatmaq üçün sahiləni neft layından keçməli olurdular. Lakin yapışqan qatlı neft onları çəkiş udu, öz kütləsində batırdı. "Binəqədi neftli gölü" zaman keçdikcə quruyaraq qalın qır yatağı əmələ gətirmişdi. Kəndin yaxınlığındakı qır yataqlarında müxtəlif heyvan və bitki qalıqlarının toplandığı qəbiristanlıq da məhz işləri bir müddət dayandırılırsa da, 1947-1953-cü illərdə yenidən bərpa edilib.

Arxeoloji qazıntılar

Binəqədi kəndində aparılan paleontoloji qazıntılar zamanı burada kökü kəsilməmiş 300-ə yaxın heyvan və 22 bitki növü aşkar edilmişdir. Ötən əsrin 80-ci illərində ərazi zibilərinə çevrilib. Lakin 2012-ci ildən burada 3-cü ekspedisiya yaradılıb. Su hövzəsində

Kəndin abidələri

Bir çox rayonlarda olduğu kimi, Binəqədidə də çoxlu sayda məscid var. Buradakı "Cümə" məscidini kənd ağsaqqalı Hacı Əmrah tikdirib. Məscid ələ onun adını daşıyır. Daş kitabədən məlum olur ki, abidə hicri-qəməri təqvimlə 849-cu (miladi təqvimlə 1445-ci) ildə tikilib. Bina kiçik olduğu üçün 1909-cu ildə genişləndirilib, 5 ildən sonra isə 32 metrlik minarəsi ucaldılıb. Ötən əsrin 60-cı illərində məscid sökülmək təhlükəsi ilə qarşılaşıb, sonra isə yanib. 1985-1989-cu illərdə yenidən bərpa olunub.

Əhalinin su problemi olduğu vaxtlarda Hacı Əmrah bir neçə ovdan tikdirib. Onun digər xidməti isə ələ öz adını daşıyan hamamı tikdirməkdir. 1915-1916-cı illərdə inşa olunan hamam, əsasən, soyunub-geyinmə və yuyunma zallarından, həmçinin xəzinə hissəsindən ibarətdir. Memarlıq quruluşuna görə düzbucaqlı formasında olan tikilinin üzərində iki günbəz var.

1918-ci ilin mart hadisələrində ermənilər Biləcəri-Xocəsən yolundan Binəqədi kəndinə girərək kürdəxanlı Məşədi Adilin dəstələri, o cümlədən Qüdrət Şükürov,

tərişi əsasında eni 4,75, uzunluğu 70,1 metr olan yeni piyada keçidi tikilərək sakinlərin istifadəsinə verilib.

182 sayılı tam orta məktəb üçün inşa edilən əlavə korpusda da olduq. Məlumat aldığımız ki, qəsəbə sakinlərinin müraciəti əsasında 2014-cü ildən məktəb üçün 1300 yerlik əlavə korpusun tikintisinə başlanılıb. Hazırda tikinti işləri uğurla davam etdirilir. Kənd sakinləri üçün digər sevindirici xəbər qəsəbənin mərkəzində 112 il əvvəl tikilmiş mədəniyyət evində əsaslı təmir və yenidənqurma işlərinə başlanılmasıdır.

Bu il, həmçinin, Binəqədi qəsəbə icra nümayəndəliyinin yeni inzibati binası tikilərək istifadəyə verilib. İcra nümayəndəsi Elxan Əliyev bizlə söhbətdə bildirdi ki, rayonda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri bu qəsəbədə də yan keçməyib. Müvafiq dövlət proqramlarına əsasən, qəsəbədə geniş abadlıq işləri aparılıb, 71,545 paqonometr kanalizasiya və 100,167 paqonometr müasir standartlara cavab verən su xətləri çəkilib.

Bundan əlavə, "Gülüstan" yaşayış massivinin 7, 8, 9, 10, 11, 12-ci döngələrinə 30 min kvadratmetr asfalt örtüyü döşənib. 3000 paqonometr küçə işıqları kabelləşdirilib. Mehdiabad-Binəqədi və Binəqədi-Novxanı yolları istiqamətində 4200 metr məsafədə müasir işıqlandırma sistemi quraşdırılıb. 2013-cü ildə qəsəbənin III mədən ərazisində 5, Gülüstan yaşayış massivində 2, İsfahani küçəsində 1, I və II mədən ərazilərində 1 ədəd olmaqla, ümumillikdə, 10 ədəd transformator quraşdırılıb. Bununla da Binəqədi qəsəbəsində 0,4 kv-lik hava xətləri kabel xətləri ilə əvəz edilib.

Ötən il qəsəbə daxilində 23141 paqonometr qaz xətti çəkilib, 824 ədəd smart-kart tipli qaz saygıcı quraşdırılıb. Qəsəbənin G.Ramazanov və II mədən 68-ci korpusunun ərazisində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mədəni-kültürvi tədbirlərin keçirilməsi üçün evlər tikilərək lazımı avadanlıqlarla təmin olunub.

İcra nümayəndəsinin sözlərinə görə, qəsəbədə I mədən 4-cü korpusda, I mədən 8-ci korpusda, (Binəqədi-Biləcəri yolu istiqamətində) və Binəqədi-Mehdiabad yolunda FHN-in yangından mühafizə idarələrinin tikintisinə başlanılıb. Qəsəbədə yerləşən 86 sayılı uşaq bağçası 3 illik fasilədən sonra yenidən tikilərək körpələrin istifadəsinə verilib.

Aparığımız müşahidələr bir daha göstərir ki, Binəqədi kəndi öz qədimliyini saxlamaqla, tezliklə paytaxtımızın ən müasir və yaşayışlı məkanlarından birinə çevriləcək.

Qürur duyduğumuz general

Abbasəli Novruzovun ömrünün 57 ilini sərhədlərimizin müdafiəsinə həsr edib

MƏHƏBBƏT ORUCOV

Sərhəd Qoşunlarının əsas vəzifəsi dövlətin siyasi, hərbi, iqtisadi mənafehlərini qorumaq, quru və dəniz sərhədlərini müdafiə etməkdir. Silahlı qüvvələrin tərkib hissəsi olmasına baxmayaraq, öz strukturuna görə digərlərindən fərqlənir. Sərhədçilər ilboyu Vətənin hüduqlarını qorumaqla yanaşı, həm də xarici təəcüzü ilk olaraq üzərinə götürən qoşun növüdür, dövlət təhlükəsizliyimizin qorunmasında biridir.

General-mayor Abbasəli Novruzovun ömrünün 57 ilini sərhədlərimizin müdafiəsinə həsr edən hərbi xadimlərimizdir. Tanınmış sərhədcinin anadan olmasının 77-ci ilini təbrik etmək üçün

Sərhəd Qoşunları üzrə baş müşavir vəzifəsində göstərilən etimadı ləyaqətlə doğruldur. Səhhəti ilə əlaqədar ehtiyata buraxıldıqdan sonra bir müddət Azərbaycan Ədliyyə Nazirliyində idarə rəisinin müavini və rəisi vəzifələrində çalışır. Səhbət zamanı general bildirdi ki, 1979-cu ildə Lənkəran Sərhəd Dəstəsinin kəşfiyyat rəisi işləyərək Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyevin təqdimatı ilə Azərbaycanın "Əməkdar Hüquqşünas"ı fəxri adına və "SSRİ DTK-nın fəxri əməkdaşı" adına layiq görüldü və ona general-mayor rütbəsi verilib.

Abbasəli Novruzovun müstəqillik illərində də sərhədlərimizin qorun-

umumxalq mühafizəsinə həsr olunmuş birgə müşavirələr, toplantılar keçirildi: "Sərhəd dəstələrinin fəaliyyətinin gücləndirilməsi sayəsində sərhəd pozucularının sayı minimum həddə endirildi. Azərbaycan MDB ölkələrinin xarici sərhədlərinin birgə qorunması barədə müqaviləyə qoşulmasada, bütün birlik respublikalarının mənafehlərini nəzərə alan ikitərəfli saziş pozucularının mənafehlərini nəzərə əməkdaşlığa üstünlük verildi, Rusiya Federasiyası və Gürcüstanla sərhəd məsələləri tənzimləyən sənədlər imzalandı.

Sərhəd Qoşunları nəinki sərhədi qoruyur, həm də respublikada daxili vəziyyəti gərginləşdirənlərə qarşı mübarizə aparır, Prezidentə,



General Abbasəli Novruzov (soldan ikinci).

bu günlərdə Binəqədi Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) kollektivi ilə birlikdə generalım 8-ci mikrorayon Azadlıq prospektində yaşadığı ünvanda olduq. Keçirdiyi həyat yolundan danışan generalın sözlərinə görə, o, 1937-ci ildə Qərbi Azərbaycanın Paşalı rayonunun Zeytə kəndində dünyaya göz açsa da, 1949-cu ildə ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Sabirabad rayonuna köçürüldülər. Generalın atası Ramazan Abbasov Böyük Vətən müharibəsi illərində Qafqazın müdafiəsi uğrunda döyüşlərdə iki dəfə yaralanıb, müharibə başa çatdıqdan bir il sonra isə vəfat edib. Babası Novruz kişi isə ermənilərə qarşı döyüşlərdə ad çıxarıb. Abbasqulu bəy Şadlinskiyin "Qırmızı Tabor"unun fəal üzvü olub. 1950-ci ildə A.Novruzovun anası vəfat etdikdən sonra ailənin maddi vəziyyəti daha da ağırlaşdı.

Amma bu çətinliklər gələcək generalı ruhdan salmır. Oxumağa böyük həvəsi olan gənc Abbasəli 1954-cü ildə Əli Bayramlı (indiki Şirvan) şəhəri 2 nömrəli orta məktəbi fərqlənmə ilə bitirir və Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyasına) qəbul olunur. Lakin maddi imkanın olmamasından 2-ci kursdan çıxaraq SSRİ Sərhəd Qoşunlarına hərbi xidmətə getməli olur.

Elə hər şey də bundan sonra başlanırdı... Abbasəli taleyini əbədi olaraq sərhədə bağlamalı olur. Əvvəlcə SSRİ DTK Sərhəd məktəbinin hüquq bölməsini bitirən Novruzov sonra Dövlət Təhlükəsizlik Akademiyasına daxil olur və sırası əsgərdən polkovnik rütbəsinə qədər yüksəlir. Hüquqşünas, hərbi tərcüməçi, kəşfiyyatçı Abbasəli Novruzovun zəstəvə rəisinin müavini vəzifəsindən Zaqaqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsinin rəisi müavini vəzifəsinə qədər şərəfli bir yol keçir. Əfqanıstanda

masında böyük xidmətləri olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdıandan sonra bütün sahələrdə olduğu kimi, orduada, o cümlədən sərhəddə də quruculuq işlərinə başlanılıb. 1994-cü ildə ümummilli Heydər Əliyev təcrübəsinə yaxşı bələd olduğu Abbasəli Novruzovu yenidən sərhədə qaytarır.

Bununla da general müstəqil Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı kimi yüksək vəzifələrə təyin olunur. Həmin illəri A. Novruzov belə xatırlayır: "O illərdə sərhədə vəziyyət gərgin idi. Sovet ordusu Azərbaycanı tərk edərkən texniki qurğuları dağıtmışdı. Keçmiş hakimiyyətin zəifliyindən istifadə edərək şəxsi ambisiyalarını dövlət mövqeyindən üstün tutan adamlar Sərhəd Qoşunlarına işə düzəldmişdilər. Yerli əhalidə, eləcə də sərhədyanı dövlətlərin sakinlərində belə bir fikir formalaşmışdı ki, sərhədi nə vaxt istəsələr, hərəda istəsələr poza bilirlər. Sərhədi nəinki piyada, hətta yük maşınları ilə pozurdular, sərvətlərimiz aramsız olaraq xaricə daşınırdı. Bütün bunların qarşısını almaq üçün Qısa müddət ərzində çox işlər görüldü. İranla yanaşı, Rusiya və Gürcüstanla sərhədlər də mühafizəyə götürüldü. İqtisadi çətinliklərə baxmayaraq, Xudat, Şəmkir, Zaqatala sərhəd dəstələri yaradıldı. Maddi-texniki bazanın möhkəmləndirilməsinə, sərhəd-texniki qurğuların bərpasına diqqət artırıldı. Şəxsi heyətdə attestasiya aparılaraq, təsadüfi adamlar xidmətdən uzaqlaşdırıldı. Ali təhsilli gənclər arasından xidmətə yeni kadrlar cəlb olundu". Generalın sözlərinə görə, görülən işlərin sayəsində Sərhəd Qoşunları ilə ictimaiyyətin əlaqələri genişləndirildi, yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları və ictimai təşkilatlarla qarşılıqlı münasibətlər möhkəmləndirildi və dövlət sərhədlərimizin

Konstitusiyaya sadiq olduğunu sübut etdilər. Hətta bu yolda şəhid olurdular, ölümlərindən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görüldülər.

Halbuki digər postsovet dövlətlərinin bəzilərində indi də Rusiya Federasiyasının sərhəd əməliyyat şöbələri fəaliyyətini davam etdirir".

Qeyd edək ki, həmin illəri A. Novruzovun Sərhəd Qoşunlarının maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində xarici dövlətlərə etdiyi səfərlər də bəhrəsini verirdi. Alınan yeni texnikalar, kateqlər, rabitə qurğuları sərhədlərimizin etibarlı qorunmasında böyük rol oynayırdı. Səhhəti ilə əlaqədar istefaya çıxmasına baxmayaraq, general-mayor Abbasəli Novruzov özünü bir gün də sərhədsiz təəvvür edə bilmir.

Onu da əlavə edək ki, Abbasəli Novruzov müstəqillik dövründəki xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə 1996-cı ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Sonda müsahibimiz Binəqədi rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinə də münasibət bildirdi: "Uzun illərdir, bu rayonda yaşayıram. Bir sakin kimi qeyd edirəm ki, son iki ildə rayonda xeyli iş görüldü. Təkcə yaşadığım 8-ci mikrorayonda ondan yuxarı abad məhəllə yaradılıb. Küçələr təmir edilib, binaların qarşısında kiçik parklar salınıb və burada uşaqların istirahəti üçün lazımı şərait yaradılıb. Onu deyim ki, bu sözləri təkcə mən demirəm, hər gün görüşüb söhbət etdiyən sakinlər də bu fikirdədir. Binalara suyun fasiləsiz verilməsi və digər kommunal məsələlərin həlli məni çox sevindirir. Demək olar ki, hər gün binaların ətrafı təmizlənir, çəmənlərlər vaxtaşırı sulanır. Rayonda müharibə veteranlarına, tənha insanlara xüsusi qayğı var".



vaxtı insanlar duz sataraq dolanıblar.

Binəqədinin təbiəti

Kənd təpəli-düzənli relyef strukturuna malikdir. Bu ərazilər geoseysmik olduğundan, tez-tez dəyişikliyə uğrayırlar. Dünyadakı palçıq vulkanlarının üçdə biri məhz Azərbaycanın payına düşür. Onların yerləşdiyi ərazilər qoruq statusu alıb və qorunur. Binəqədi ərazisindəki "Keyrəki" vulkanı da görüldüyü kimi sakit deyil, mütəxəssislər vulkanın hər an püskürə biləcəyini deyirlər.

Bakı şəhəri tarixən nefti ilə öyünüb. Qədim zamanlardan Binəqədi kəndinin yerləşdiyi təpənin ətəkləri də neft layları ilə örtülmüşdü. Burada qamışlıqla əhatə olunan şirinsulu göl yaranmışdı. O vaxtlar Abşeronun relyefi savanna, iqlimi rütubətli idi. Yarımsəhra yerlərdə vəhşi heyvanlar gəzib dolaşır, gölün

tapılmış 3 kərgədanın skeleti də böyük maraq doğurub. Həmin skeletlər yenidən bərpa olunub və muzeydə nümayiş etdirilib. Dünyanın ən nadir tapıntılarından olan dördüncü dövr Binəqədi faunası və florasının ərazisində (ABŞ-ın Kaliforniya ştatının nadir tapıntılarından olan dördüncü dövr Binəqədi faunası Flora Muzeyinin və "Açıq Neft Muzeyi"nin yaradılması nəzərdə tutulur. Burada tapılan nadir tapıntıların bir qismi ələ təbiət abidəsinin iş otağında, böyük bir qismi isə Zərdabi adına Təbiət və Tarix Muzeyində saxlanılır.

Binəqədi yaxınlığında quyudan tapılan qadın məzarı da xüsusi diqqət cəlb edir. Eramızdan əvvəl 2-ci minilliyin ikinci yarısında - son tunc dövründə yaşamış qadının üzərində çoxlu tunc zینət əşyaları olub. Bu fakt hələ o dövrdən burada yaşayış olduğunu təsdiqləyib.

Azan Şükürov qardaşları əhalinin müdafiəsində böyük şücaət göstərilib.

Qədimliyini saxlayan müasir kənd

Uzun illər baxımsızlıqdan əziyyət çəkən Binəqədi kəndi son illər özünün inkişaf dövrünü yaşayır. Qəsəbədə aparığımız müşahidələr və sakinlərin sözləri bunu əminliklə deməyə əsas verir.

Bu günlərdə 179 sayılı tam orta məktəbin qarşısında tikilən yeraltı keçidə baş çəkdi. Əvvəllər məktəb sağırdələrinin və əhalinin bu yolu keçməsi çox təhlükəli idi. Məktəbin direktoru Kəmalə Abdullayevanın sözlərinə görə, Binəqədi RİH əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq ərazidə müasir keçidin inşasını təmin edib. 2013-cü ildə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun bilavasitə gös-

Yaşı bir əsrdən yuxarı olan mədəniyyət ocağı

MƏHƏBBƏT ORUCOV

Son illər Binəqədi rayonunda təhsil ocaqlarının, tibb müəssisələrinin, mədəniyyət evlərinin əsaslı təmiri və yenidən qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Əksər təhsil və səhiyyə müəssisələri müasir tələblər səviyyəsində əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib.

Bələ müəssisələrdən biri də uzun illər Binəqədi qəsəbəsində fəaliyyət göstərən Binəqədi Mərkəzi Mədəniyyət evidir. Bir əsrdən çox yaşlı olan binada başlanmış əsaslı təmir işləri artıq yekunlaşmaq üzrədir.

Bu günlərdə redaksiyamızın qonağı olmuş sözügedən mədəniyyət müəssisəsinin direktoru, YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurasının üzvü Zivər Abbasova həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişindən razılığını bildirib. O, hazırda təmir işlərinin tamamlanma mərhələsində olduğunu diqqətə çatdırıb: "Binəqədi Mərkəzi Mədəniyyət evinə direktor təyin edildikdən az sonra rayon rəhbərliyinin tapşırığı ilə binada təmir işlərinə başlanılıb. 6 aydır ki, Binəqədi qəsəbə bələdiyyəsinin binasında fəaliyyət göstəririk. Hazırda qəsəbədə yerləşən məktəbin və bələdiyyənin akt zalında məşqlərimizi davam etdiririk. Məlumat üçün bildirim ki, fəaliyyət göstərdiyimiz mədəniyyət evinin təməli 1901-ci ildə qoyulub, müxtəlif illərdə bina cari təmirə bağlanıb. Lakin 2013-cü ilin iyununda mədəniyyət evində əsaslı təmir işlərinə başlanılıb". Z.Abbasova təmir işlərinin rayon rəhbərliyinin xüsusi diqqət mərkəzində olduğunu bildirib:



"Binəqədi Rayon İcra Hakimiyyəti məsələyə diqqətlə yanaşır və rəhbərlik səviyyəsində təmir işləri daim nəzarətdə saxlanılır".

Rəhbərlik etdiyi kollektivin fəaliyyəti barədə ətraflı məlumat verən Z.Abbasova qeyd edib ki, Binəqədi Mərkəzi Mədəniyyət evi uzun illərdir ki, Binəqədi qəsəbə sakinlərinə xidmət göstərir: "Bu mədəniyyət mərkəzinin səhnəsində Nəsimə Zeynalova kimi görkəmli sənətkar çıxış edib. Burada neçə-neçə xatirə gecələri, mədəni-kütləvi tədbirlər keçirilib. Binəqədi qəsəbəsinin bir çox sakinləri mədəniyyət evi ilə daim əlaqə saxlayır, dərnlərdə, öz fəaliyyət kollektivlərində, kurslarda iştirak edirlər. Mədəniyyət evinin A.Qurbanov adına Xalq Teatrı, "Qönçə" instrumental ansamblı, "Pöhrə" rəqs qrupu indi respublikanın tanınmış kollektivlərindən sayılır".

Hazırda Mədəniyyət evində 11 kurs və dərnək, o cümlədən musiqi, muğam, rəqs, rəsm, dərzilik və sair qruplar fəaliyyət göstərir. Müsahibimizin sözlərinə görə, Binəqədi Mərkəzi Mədəniyyət evinin fəaliyyətində hərbi vətənpərvərlik işi də mühüm yer tutur. Mədəniyyət evinin kollektivi tez-tez gənclərin hərbi xidmətə yola salınması mərasimlərində, hərbi hissələrdə maraqlı konsert proqramları ilə çıxış

edirlər. Kollektiv ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə bağlı rayonda keçirilən bir sıra tədbirlərdə yaxından iştirak edib. Bundan başqa, Mədəniyyət evi vaxtaşırı olaraq Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatı ilə birgə müxtəlif tədbirlər təşkil edir.

Z.Abbasova mədəniyyət evində gənclərin və uşaqların asudə vaxtlarının səmərəli təşkili istiqamətində də zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb: "Bizim dərnəklərdə 100-ə qədər uşaq təhsil alır. Məktəblərdə, uşaq bağçalarında və digər müəssisələrdə mədəni tədbirlər təşkil edirik. Əsas məqsədlərdən biri də qəsəbədə yaşayan istedadların üzə çıxarılmasıdır. Bu məqsədlə müxtəlif müsabiqələr təşkil olunur".

Z.Abbasova son illərdə Binəqədi rayonunun inanılmaz dərəcədə dəyişdiyini, bütün sahələrdə sürətlə inkişaf etdiyini də razılıqla diqqətə çatdırıb: "Binəqədi rayonunda yaşayan və çalışan bir vətəndaş kimi son iki ildə rayonumuzun simasının necə dəyişdiyini qeyd etməyə bilmərəm. Cənab Prezidentin diqqət və qayğısı nəticəsində rayonumuz öz görünüşünü əsaslı dərəcədə dəyişib. Daim sakinlər arasında olan bir şəxs kimi deyə bilərəm ki, əhali həyata keçirilən işlərdən çox razıdır. Rayonda vətəndaşların müraciətinə diqqətlə yanaşılması əhalinin böyük rəğbətində səbəb olub. Bu mənada, rayonda yaradılmış "Sakinlərin Müraciət Xidməti – 1646"-nın fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Bu xidmət sayəsində sakinlər bir zənglə problemlərini həll etmək imkanına qazanırlar".

Yayda xəstəliklərdən necə qorunmalı...

SİYAVUŞ ƏMİRLİ

Nədənə bir çoxları belə düşüncə ki, insan yay aylarında xəstələnməz. Belə yanlış qənaətdə olanlar havaların normal keçməsinə, vitaminlərlə zəngin meyvə-tərəvəz məhsulları ilə qidalanmanın müntəzəmliyini əsas götürürlər. Amma realıqda yay aylarında da geniş rast gəlinən spesifik xəstəliklər var.

25 saylı poliklinikanın həkim-terapevti Rəşad Hüseynovun sözlərinə görə, isti havada dənizdə, çayda və ya hovuzda çimmək birbaşa mədə-bağırsaq infeksiyalarına yol aç bilər: "Malyariya və brüselləz yay aylarında təsadüf olunan xəstəliklərdəndir. Sudan çıxandan sonra qaşınma müşahidə edilirsə, bu, artıq dərzi xəstəliyindən xəbər verir. Çimərəkən dəniz və ya çayın suyunu qətiyyənləndirməkdən qaydandan sonra yuyunmaq vacib şərtidir".

Həkim deyir ki, "çirkli əllər" probleminə də ciddi diqqətə yanaşmaq lazımdır: "Yeməkdən əvvəl əlləri, meyvə-tərəvəzi, xüsusən də güyartını dəfələrlə yumaq lazımdır. Əksər infeksiyalar yuyulmamış məhsullarda gizləyib. Hepatit A virusuna yoluxma riski məhz belə məhsullarda, hovuz və dəniz sularında daha çoxdur".

Mütəxəssis daha çox ayırtılarda təsadüf olunan xəstəlik

lərin yayda intensivləşməsinin səbəbini immunitet zəifliyində görür: "Hətta yüngül, sarın küllək belə, zökmə və soyuq dəyməyə səbəb ola bilər. Yayda yaranan öskürək uzun müddət davam edir: bədənin hərəkəti stabil qalmır, daim isti-soyuq arasında dəyişir. İltihab xəstəliyini tezliklə sağlamlama əngəl törədir. Yay aylarında, həmçinin, mikrob daşıyan ağcaqanaqlardan qorunmaq lazımdır. Onlar qızdırmaya səbəb olur və ağır hallarda malyariya xəstəliyinə yol açır".

Həkimlər yayda şadlıq evlərinin yeməklərindən ehtiyatla istifadə etməyi tövsiyə edirlər. Çünki gözəndə uzaq hazırlanan qidaların gigiyenik norma və qaydalarına kimyəvi zəmanət verilmir. Təcrübə göstərir ki, satışda aşkar olunan saxta sular əsasən restoran və şadlıq evlərində istifadə olunur.

Bundan başqa, günorta saat 12:00-dan 16:00-dək çimərlikdə istirahət etmək məsləhət görülür. Həmçinin, kəskin temperatur fərqlərindən qaçmaq, kondisionerin sərinləşdirici otaqdan birbaşa qaynar küçüyə çıxmaq məsləhət görülür. Yayın istisində soyuducudan yeni çıxarılmış buzlu su və ya dondurma zökmənin yaranmasına səbəb olur. Qızmar günəş altında başa qoymək də son dərəcə təhlükəlidir. Pambıq, kətan və digər təbii material



lardan hazırlanmış geyimlərə üstünlük vermək məsləhətdir.

Rütubətli isti günlərdə atmosfer təzyiqinin aşağı düşdüyünü deyən həkim bu zaman insanlarda tənəffüsün çətinləşdiyini diqqətə çatdırır: "Oksigenin miqdarı azalanda, təbii ki, tənəffüsəlik halları artır. Ürək çatışmazlığı və astması olanlar üçün belə vəziyyət xüsusilə təhlükəlidir. İlk mərhələdə insanda tərləmələr olur. Bu, orqanizmin özünü müdafiə qabiliyyətinin göstəricisidir zəifləməsi deməkdir. Sonradan tərləmə soyuma ilə nəticələnir ki, bu da çox qorxuncdur. Onu da deyim ki, "yanmaq" və "günəş şüası altında qalmaq" ayrı-ayrı ifadələrdir. Qızmar günəşin altında saatlarla uzanmış vəziyyətdə qalmaq olmaz. Xüsusən bədənin xalı çox olan insanlar, "melanoma" deyilən dərzi xəstəliyinə tutulanlar günəş şüası altında dayanmamalıdır. Çimərlikdə quma girməyi xoşlayanlar da ehtiyatlı olmalıdır. Bu, demə

rova, göbləyə və digər dərzi xəstəliklərinə səbəb olur. Valideynlər azyaşlı uşaqları günəş şüalarından qorunmalıdır. Uşaqlar hətta 30 dərəcə istidə 30-40 dəqiqə qalmaqda günvurmaya məruz qala bilərlər".

Həkimin dediyinə görə, yüksək temperatur meyvə-tərəvəzin saxlanması müddətini dəfələrlə azaldır. Bu, istisnasız olaraq bütün qidalara və xörəklərə də aiddir. Ona görə də bütün qida məhsullarını soyuducuda saxlamaq tələb olunur: "Yayda özünüzlə daim qazsız su götürün. Yaxşı olar ki, 1 litr suyun içini bir limon sıxasınız. C vitamini damarları möhkəmləndirir və spazmanı aradan qaldırır".

Mütəxəssis yay günlərində xəmirdən hazırlanan təamlardan, yağlı və hissə verilmiş şəkərləndirilmiş meyvə-tərəvəz və ağartı ilə qidalanmağı məsləhət görür. Duz və istiotdan düzgün istifadə olunmalı, mümkün qədər bol su içilməlidir. Bürkülü saatlarda qəhvə və enerjili içkilər də təhlükəli hesab olunur. Yay günlərində ürək əzələləri gərgin çalışdığından, qan təzyiqini qaldıran qidalardan çəkinmək lazımdır. Dərman preparatlarının miqdarının istənilən şəkildə dəyişməsi orqanizm üçün stress deməkdir. İnsan bədəni buna gözlənilməz şəkildə reaksiya verə bilər.

→ sadə peşə adamları

Yeniyyətə tennisçilər arasında beynəlxalq turnir

Binəqədi rayonunda yerləşən Bakı Tennis Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə yeniyyətəmlər arasında tennis üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Tennis Federasiyası və Avropa Tennis Assosiasiyasının təşəbbüsü ilə baş tutan yarışda 14-16 yaşlı tennisçilər bacarıqlarını nümayiş etdiriblər. Turnirin təşkilində əsas məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinə yad etmək, tennis idman növünün kütləviliyini artırmaq və yığma komandanın heyətini müəyyənləşdirməkdən ibarətdir. 18 ölkədən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 10 (5 oğlan, 5 qız) tennisçi ilə təmsil olunub.

14 yaşadək oğlanların mübarizəsində Qazaxıstan təmsilçisi Dostanbek Taşbulatov finalda komanda yoldaşı Pak Rodionu məğlub edərək birinci yeri layiq görüldü – 6:0, 6:2. Bu yaş qrupunda qızlar arasında turkiyəli tennisçi Zeynep Öztürk halledici qarşılaşmada gürcüstanlı Anna Makatsariyaya qalib gələrək turnirin birincisi olub. 16 yaşadək oğlanların arasında isə Avstriya tennisçisi bütün rəqiblərini üstələyib. Xatirə turnirlərində fərqlənən idmançılara kubok və diplom verilib.

Binəqədili idmançılardan mükafatçılar arasında düşən olmasa da, turnir təcrübə qazanmaq baxımından çox faydalı olub.

“Gözəllik yaratmaqdan zövq alıram...”

Rubrikamızın budəfəki qonağı öz işinin ustası olan dərzi Şövkət Hüseynovadır

ESMİRA ORUCOVA



Malik olduğu peşəyə məsuliyyətlə yanaşmaq, ən xırda səhvə belə yol verməməyin özü elə ustalılıq deməkdir. Müasir dövrdə dəbdə olan dərzilik peşəsi də ustalılıq və məsuliyyət tələb edir. Sadə bir peşədir dərzilik. Bu peşənin sahibləri öz əllərinin zəhməti, alınının təri ilə həyatın təmin edənənlər sırasındadırlar.

Şövkət xanım balaca bir səxdə dərzili kimi fəaliyyət göstərir. Yaxınlıqda yaşayan qonşular onu keyfiyyətli iş görəni, öz işinə məsuliyyətlə yanaşan dərzili kimi tanıdıqlarını deyirlər. Uzun illərdir ki, bu sahədə çalışdığını deyən müsahibim indiyədək yüzlərlə xanımın daha da gözəl görünməsi üçün bütün bacarıqlarını ortaya qoyub: "Uşaqlıq illərindən bu sənətə meyil göstərmişəm. Yaxşı yadımdadır: uşaq bağçasında bayramla əlaqədar tamaşa hazırlanırdı, orada həkim rolunda çıxış etməli idim. Amma son anda dərzili rolunu ifa etməli oldum. Bu, bir təsadüf idi. Elə o vaxtdan qərara gəldim ki, bu peşənin arxasında gedim. Valideynlərim qərarıma etiraz etmədilər, axı anam da bu sahə ilə məşğul olurdu. Uşaq vaxtı çox səliqəli idim. Təvəzökarlıqdan uzaq olsa da deyim ki, qohum-qonşularımız məni övladlarına nümunə göstərirdilər. Atam istəyirdi ki, onun paltarlarını mən üstələyim. Yaxşı rəssamlıq qabiliyyətim var idi. Gələciklərim üçün paltarlar tikirdim. İşlərim səliqəli alınır. Bir gün əmək dərzi keçən müəlliməm dedi ki, sənədən yaxşı dərzisi olar. Bu sahə ilə daha ciddi məşğul olmağa başladım. Şükürlər olsun ki, hər şey istədiyim kimi alındı. Çalışıram ki, hazırladığım

geyimlər hər kəsin zövqünü oxşasın. Deyəsən, müştərilərim də işimdən razıdırlar. Onu da bildirim ki, peşə liseyində oxuduğum vaxtlarda ən yüksək dərəcəni almışdım".

Şövkət xanımın tikdiyi paltarlar rəngarəngliyi ilə fərqlənir. Onun fikrincə, dərzili peşəsi insandan səbir, dözümlü və həvəs tələb edir: "Əgər verilən sifariş düzgün yerinə yetirə bilsən, geyimlərin üzərində həvəsə işləsən, təbii ki, müştərinin etibarını qazana biləcəksən. İstənilən peşənin sahibi gördüyü işin keyfiyyəti ilə seçilir. Mən pula, qazanca o qədər də həvəsli deyiləm. Dərzilik mənim sevdiyim sənətdir. Hansısa sifariş qəbul edəndə buna görə nə qədər pul alacağımı fikirləşmirəm. Öz işinə yüksək qiymət verən, müştərinin razi yola salan insanın ruzisi hər zaman olub və olacaq".

Şövkət xanım müvafiq söhbətində dedi ki, geyimlərin yaxşı tikilməsində parçaların keyfiyyəti əsasdır. Ustanın fikrincə, parça alarkən onun qiymətinə deyil, keyfiyyətinə diqqət yetirmək lazımdır. Müasir dərin ənənələrini izlədiyini deyən həmsöhbətimiz tanınmış insanlar üçün də xeyli paltar tikdiyini bildirdi: "Daimi müştərilərim çoxdur. Dərzinin əsas işi müştərinin nə istədiyini bilməkdir. Hesab edirəm ki, dərzisi həm də psi-

xoloq olmalıdır. Mən insanın bədən quruluşuna görə beynimdə ona yaraşan fasonun rəsmi cızıram. Bu yaxınlarda bir xanım don sifariş verməmişdi. Bu formanı ona yaraşmayacağını dedim. O, sözümlə qulaq asmadı. Sonda həmin paltarı söküb başqa formada hazırlayası oldum. Dərzilik insandan fantaziyaya tələb edir. Hər kəs sənətinə peşəkarcasına yanaşmalıdır. Gözəllik yaratmaqdan zövq alıram".

İşlərinin çox olmasına baxmayaraq, Şövkət xanım birinci sinifdə oxuyan oğlu Elşənə dərslərini hazırlamağa kömək etməyə macal tapır: "Gününün çox hissəsini səxdə keçirirəm. Evə gələndə isə çox yorğun oluram. Elşən məni başa düşür, o, məsuliyyətli uşaqdır. Bilirsiniz ki, sadə peşə adamları öz halal zəhməti ilə seçilən insanlardır. Ailəmin maddi təminatını öz qazancım ilə ödəyirəm. Çox çətinlik çəkir, yoruluram övladına çox vaxt ayıra bilmərəm. Amma bu, məni elə də narahat etmir. Çünki heç kimdən asılacağı yoxdur".

Şövkət Hüseynova öz işi ilə qürur duyan insanlardandır. Doğrudan da peşənin pisi və ya yaxşısı olmur. Məşğul olduğun işin incalıklarının dərindən bilsən, sənə zaval yoxdur: bu iş sadə və ya mürəkkəb olmasa belə...

Mədəni-kütləvi tədbir



M.ORUCOV

May 27-də Binəqədi Rayon İcra Hakimiyyətinin və 1 saylı Sahə İnzibati Ərazi Dairəsinin (SİƏD) nümayəndəliyinin təşkilatçılığı ilə 8-ci mikrorayon N. Nərimanov küçəsində yerləşən parkda mədəni-kütləvi tədbir keçirilib. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə baş tutan tədbirdə rayon ərazisində yerləşən Bakı Humanitar kollecin musiqi kollektivi və meyxana ustaları iştirak

ediblər. Bir neçə saat davam edən konsertdə çıxış edən musiqiçilər vətənpərvərlik mahnıları və muğam parçaları səsləndiriblər. Tədbir ərazidə yaşayan sakinlərin böyük marağına səbəb olub. Söhbətəldiyimiz sakin Nəzif Həsənovanın sözlərinə görə, məhəllələrdə təşkil edilən bu cür mədəni-kütləvi tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanır: "Artıq Binəqədi rayonunda belə tədbirlər ənənə halını alıb. Bundan öncə 9-cu mikrorayonda yaşayan sakinlər üçün

belə konsert təşkil edilmişdi. Bundan əlavə, M.Ə. Rəsulzadə qəsəbəsində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında da tez-tez belə tədbirlər təşkil edilir. Çox sevinirəm ki, bu gün bizim yaşadığımız binanın qarşısında belə bir tədbir keçirilir".

Qeyd edək ki, mədəni-kütləvi tədbir zamanı digər yaxın mikrorayonların sakinləri, həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ziyalılar da iştirak edib.

Fotomüsabiqənin final mərhələsi keçirilib

Mayın 27-də Bakı şəhərindəki 1 saylı "ASAN xidmət" mərkəzində "Ölkəm mənim" fotomüsabiqəsinin final mərhələsi keçirilmişdir.

28 May – Respublika Gününə həsr olunan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Döv-

lət Agentliyinin dəstəyi və "ASAN xidmət" Gənclər Təşkilatının təşəbbüsü ilə reallaşmışdır.

Bildirilmişdir ki, fotomüsabiqədə "ASAN xidmət" mərkəzində 200 könüllü iştirak etmişdir. Onlardan 30-u müsabiqənin ikinci, 12-si isə final mərhələsinə keçmişdir.

Münsiflər heyətinin və

sosial şəbəkə istifadəçilərinin səsverməsinin nəticələrinə əsasən qaliblər seçilmişdir.

Müsabiqədə birinci, ikinci, üçüncü yerli tutanlar müvafiq olaraq planşet, iPod və elektron fotoqarşivə ilə mükafatlandırılmışlar.

Final mərhələsinin iştirakçılarna isə fəxri fərmanlar təqdim edilmişdir.

→ iqtisadiyyat

Azərbaycanın ən yaxşı investisiya bankı

Varşavada "EMEA Finance" beynəlxalq maliyyə jurnalının nüfuzlu "Europe Banking Awards 2013" mükafatının rəsmi təqdimat mərasimi keçirilmişdir. "Paşa Bank" üçüncü dəfə "Azərbaycanın ən yaxşı investisiya bankı" nominasiyasında qalib olmuşdur.

Bankın baş investisiya direktoru Taleh Kazımov demişdir: "PAŞA Bank" bu nüfuzlu mükafata investisiya istiqamətində uğurlu fəaliyyəti sayəsində layiq görülmüşdür. Əvvəlki istiqraz buraxılışlarına əlavə olaraq, ötən il ümumi dəyəri

41,4 milyon manat olan daha 6 korporativ istiqraz buraxılışına müvəffəqiyyətlə zəmanət həyata keçirmiş, həmçinin onlar üzrə market meyker xidmətlərini göstərmişik. Buna sübut olaraq təkrar bazarda "PAŞA Bank"ın dəyəri təxminən 113 milyon manat (144 milyon ABŞ dolları) dəyərinə olan yerli korporativ qiymətli kağızlar döviyyəsinə (Azərbaycan İpoteka Fondunun istiqrazları istisna olmaqla) göstərmək olar ki, bu da 2012-ci ilin döviyyəsinə nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir".

Dəniz nəqliyyatı ilə 3,3 milyon ton yük daşınıb



Cari ilin yanvar-aprel aylarında Azərbaycanın dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 3,3 milyon ton təşkil etmişdir. Yüklərin 60,3 faizini neft, 39,7 faizini isə quru yüklər təşkil etmiş və bütün daşımalar xarici əlaqə üzrə

həyata keçirilmişdir. Dövlət Statistika Komitəsindən bildirmişlər ki, dəniz limanlarında 4,2 milyon ton yükləmə-boşaltma işləri görülmüşdür. Ümumi həcm 88,4 faizini beynəlxalq tranzit yüklər təşkil etmişdir.

Ən uğurlu vergi təcrübəsi

Mayın 26-da Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraiyyə Şurasının 92-ci iclası işə başlamışdır.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən bildirmişlər ki, IOTA-nın prezidenti, Serbiya Vergi Administrasiyasının baş direktoru Liliyana Kovaçeviç gündəlikdə duran məsələlərə bağlı tədbir iştirakçılarının məlumatlandırmışdır. Qeyd edilmişdir ki, iclasda IOTA-nın təşkilatı-inzibati məsələləri, eləcə də qurumun növbəti Baş Assambleyasına hazırlıq işləri mü-

zakirə olunacaqdır.

Vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycanın Vergilər Nazirliyinin dünyada mövcud olan ən uğurlu təcrübələrin ölkəmizdə tətbiq olunmasına xüsusi diqqət yetirildiyini, bu baxımdan IOTA-nın ən səmərəli bir platforma olduğunu vurğulamışdır. S.Ələkbərov müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan iqtisadiyyatının yüksək tempərlə inkişaf etməyə başladığı, ölkəmizin vergi sistemində son illər aparılan islahatlar barədə qonaqlara məlumat vermişdir.

→ xarici xəbərlər

Avropa Parlamentinə seçkilər başa çatıb



Avropa parlamentinə seçkilərdə mühafizəkar Avropa Xalq Partiyası qalib gəlib. Nəticələrə əsasən, mərkəz sağçılar 751 parlament yerindən 212-ni qazanıb. Avrokomissiyanın sədri vəzifəsinə Lüksemburqun sabiq baş naziri Jan Klod Yunkerin namizədliyi təklif edilib. Sosial demokratlar isə parlamentdə 185 mandat qazanıb. Seçkilərdə əsasən avroseptiklərin uğur qazanmasını analitiklər "siyasi zəlzələ" adlandırıblar. Fransada Mari Le Penin başçılıq etdiyi "Milli cəbhə" partiyası 25% səs toplayaraq mərkəzsaxçılara və hakim sosialistlərə qabaqlayıb. Bu isə o deməkdir ki, sözügedən partiya Avropa Parlamentində Fransaya ayrılan 74 yerdən 25-nə iddia edə bilər. Ultrasağlar Danimarka və Avstriyada da

mövqelərini möhkəmləndirib. Böyük Britaniyada miqrasiya siyasətinin sərtləşdirilməsini təklif edən, avrointeqrasiya ələhdarı Naycel Faracın başçılıq etdiyi "Müstəqillik partiyası" qalib gəlib. Yunanıstanda isə radikal sol yönümlü "Siriya" partiyası seçicilərin 26,5% səsini toplayıb. Almaniya kansler Angela Merkelin başçılıq etdiyi koalisiya qalib gəlib. Avroseptiklər isə 5%-lik bəzi yerləri keçməyə nail olublar. İtaliyada Mateo Rensinin başçılıq etdiyi hakim demokratlar partiyası qalib gəlib. 2-ci yeri isə "5 Ulduz" hərəkatının lideri, avroseptik Peppe Qrillo tutub. İspaniyada hakim mühafizəkar xalq partiyası qalib gəlib. Portuqaliyada isə hakim mərkəz sağçılar müxalif sosialistlərə məğlub olub.

Məşhur aviaşirkətin gəlirləri azalıb

"Euronews"ün məlumatına görə, İrlandiyanın "Ryanair" aviaşirkəti son 5 ildə ilk dəfə olaraq gəlirlərinin azaldığını açıqlayıb. 2013-2014-cü maliyyə ili ərzində aviaşirkətin gəliri

8% azalaraq 523 milyon avroya düşüb. "Ryanair"-in rəhbəri Maykl Oliri gerilməni aviabilet qiymətlərinin ucuzlaşması və yanacaq-sürtkü materiallarının bahalaşması ilə izah edib.

→ mədəniyyət

Yeni tamaşaya ictimai baxış keçiriləcək



İyunun 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq İlyas Əfəndiyevın anadan olmasının 100 illiyi münasibətilə ədibin "Sarıköynəklə Valehin nağili" romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış keçiriləcəkdir.

İki zəhmətkeş və namuslu gəncin saf və təmənənəsiz məhəbbətindən, qarşılaşdığı çətinliklərdən, təmiz adlarının ləkələnməsindən xilas olmasında kömək edən xeyirxah hüquq mühafizə işçilərinin prin-

sipal işindən bəhs edən ikihissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə və cəmiyyətdə bəz verən məni hallara qarşı mübarizə aparmağa səsliyə.

Teatrın mətbuat xidmətindən bildirmişlər ki, yeni səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirova'dır.

Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova, Elnur Kərimov, xalq artistləri Təriyel Qasimov, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Lətifə Əliyeva, Qəmər Məmmədova və başqaları ifa edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişli ilə hazırlanan yeni tamaşanın premyerası isə iyunun 15-də baş tutacaqdır.

→ maraqlı

Alimlər 70 min ulduzun "beşiyini" tapmışlar



"Spitzer" kosmik teleskopu fəzədə ən sıx buludu aşkar etmişdir. Alimlərin fikrincə, bu buludda ulduzların yaranması prosesi başlanmışdır. NASAnın saytında xəbər verilir ki, buludun uzunluğu təqribən 50 işıq ilinə bərabərdir. Burada 70 minə yaxın ulduz əmələ gələ bilər.

Alimlərin fikrincə, bu ulduzlar ən böyük ulduz sinfinə aiddir: onlar Günəşdən təqribən 20 dəfə böyükdür, kütlələri isə Günəşdən bir-iki dəfə

çoxdur. Ulduzların səthində temperatur Selsi şkalası ilə 30 min dərəcəyə çata bilər. Belə ulduzlar öz ömrünü tez bitirərək ən yeni ulduzlara çevrilir. Ağır kosmik ulduzlar Kainatda ağır elementlərin əsas mənbələrindən biridir.

Hazırda kosmik bulud qaralıqdır, o, əslində, təkrar infraqırmızı şüalar buraxmır. Lakin ulduzların doğulması prosesində bu vəziyyət dəyişəcəkdir və bulud nura boyanacaqdır.

Aşkar edilmiş buludda doğulan ulduzlar "spektral O" sinfinə aiddir. Alimlər belə obyektlərin necə yarandığını hələlik müəyyən edə bilməmişlər. İndi astronomlar kosmik buludda ulduzların yaranmasını təhlil və müşahidə edirlər.

Suriyada döyüşən əcnəbilərin çoxu Britaniya vətəndaşdır

Suriyada hökumət qüvvələri ilə müxaliflər arasında ən gərgin döyüşlər Hələb, Dəraa və Deyr Azurda qeydə alınıb. Müxaliflərin Homs və İdlidə 3 avtomobili partlatması nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

"The Times" qəzetinin siyahılı qruplaşmalardan birinin liderinə istinadla yaydığı xəbərə görə, Suriyada zorakılıq törədən əcnəbilər arasında Böyük Britaniyadan gələnlər üstünlük təşkil edir. Səhra komandiri

Abdullah Bəşir həmin şəxslərin vətənə qayıtdıqdan sonra da zorakılıq əməllərini davam etdirər biləcəklərini söyləyib. Onun sözlərinə görə, Suriyadakı əcnəbi döyüşçülərin 60%-i "İraq-Şam İslam Dövləti" qruplaşmasının üzvləridir. Onların da əksəriyyəti Britaniya vətəndaşlığını daşıyır. Fransa, Almaniya və Belçikadan gələnlər də az deyil. Qəzetin məlumatına görə, Suriyaya gedən britaniyalıların sayı 500-ü ötüb. Onlardan 10-dan çoxu qətlə yetirilib.

Güclü qasırğa ciddi fəsadlar törədib



Almaniyanın şimalında müşahidə edilən "Zeynep" qasırğası ciddi fəsadlara səbəb olub. Şlezviq-Qoldştayna dolu yağması yolların buz bağlamasına və 9 avtomobilin toqumasına səbəb olub. Nəticədə 4 nəfər xəsarət alıb. Hessendə güclü yağışlara görə evlərin zirzəmilərini su basıb. Şəhərin dəmiryol stansiyası da su altında qalıb. Nürnbərgdə isə qasırğa ağacları kökündən qo-

parıb, nəticədə şəhərdəki bina və avtomobillərə ziyan dəyib. "Zeynep" qasırğası Fransanın şimal-şərqində də problemlər yaradıb. Tuluzada əlverişsiz hava şəraiti 1 nəfərin ölümünə səbəb olub. Bordoda isə güclü külək evin damını aşırıb. Nəticədə 1 nəfər qərbində 50 min evin elektrik təchizatı kəsilib. Əlverişsiz hava şəraiti səbəbindən Parisdə park və xiyabanlar bağlanıb.

Gənc azərbaycanlı pianoçuların uğurları

Bakı şəhərindəki G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdləri, Prezident təqaüdcüləri Atabala Manafzadə (əməkdar müəllim Kamilla Əmirovanın sinfi) və Nəriman Əmiraslanov (professor Siala Sinamdzqvarişvilinin sinfi) mayın 17-dən 26-dək İtaliyanın "Pianofriends" Assosiasiyası tərəfindən Milan şəhərində keçirilən "İstedadlı pianoçular orkestrilə" adlı ustad sinifləri və orkestr ilə konsertdən ibarət festivalda, həmçinin mayın 19-dan 24-dək "Gənc istedadlı orkestrilə" ikinci Beynəlxalq Barlassina müsabiqəsində iştirak etmişlər.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Almaniya, ABŞ, Azərbaycan, Peru, Özbəkistan, Rumıniya, Rusiya, Yunanıstan, İsveçrə, İtaliya, Koreya Respublikası, Yaponiya, Sinqapur, Albaniya və digər

ölkələrdən iştirakçıların qatıldığı müsabiqədə Atabala Manafzadə klassik, Nəriman Əmiraslanov romantik nominasiya üzrə çıxış etmişlər. Müsabiqənin yekununda A. Manafzadə ikinci, N.Əmiraslanov isə üçüncü mükafata layiq görülmüşdür.

Qeyd etmək lazımdır ki, cari ilin may ayında G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin daha bir şagirdi beynəlxalq müsabiqədə uğur qazanmışdır. Məktəbin fortepiano ixtisası üzrə V sinif şagirdi Həşim Həşimov (müəllim Kamilla Əmirova) Türkiyənin İstanbul şəhərində keçirilən IX Pera Beynəlxalq piano festivalında birinci yeri layiq görülmüşdür.

Ən arzu edilən ixtiralar

"Philips" şirkəti orta statistik əhalinin böyük səbrsizliklə gözlədiyi ixtiraları müəyyən etmək üçün sorğu keçirmişdir. Bununla bağlı Böyük Britaniyada min nəfərin fikri öyrənilmişdir.

Sorğunun nəticələrindən məlum olmuşdur ki, respondentlərin üçdə ikisi qarşısında 100 ildə insanı istənilən xəstəlikdən xilas edəcək "universal həb" in yaradılmasını arzuladığını bildirmişdir. İştirakçıların 20 faizi tibdə mühüm nailiyyətlərin əldə olunması naminə kompüter, televizor və qulaqcıqlardan imtina etməyə razı olduğunu söyləmişlər. Digər bir qisim isə qadjetlərdən imtina etməyə hazır olmadığını, lakin saç tökülməsinin, dalaşmanın əleyhinə effektiv vasitələrin yaradılacağına ümid etdiklərini demişlər.



Respondentlərin cəmi 2 faizi evlərinə köməkçi-robotların xidmətindən istifadə etmək istədiklərini bildirmişlər. İştirakçıların bəziləri insanı müxtəlif dövrlərə aparabiləcək zaman maşınının yaradılmasını arzulayırlar. Arzu edilən innovasiyalar içərisində avtopilotla təchiz edilmiş maşınlar da yer almışdır. Əgər nəzərə alsaq ki, bu kimi aparatlar hazırlanma mərhələsindədir və artıq küçələrdə peyda olur, o zaman bu "sifariş" in digərlərindən daha asan yerinə yetiriləcəyini demək olar.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az